



“Dəmir yumruq”un “Qisas”ı



■ "Ermənistan Cənubi Qafqazda sülh istəmərsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq".

İlham ƏLİYEV,
16 iyun 2022-ci il,
IX Bakı Qlobal Forumu

■ "Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

İlham ƏLİYEV,
26 iyun 2022-ci il,
Kəlbəcər

İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmayan Ermənistan son əməliyyatdan da dərs götürməsə, əks-cavab tədbirləri daha sarsıdıcı olacaq

Cəmi ay yarım öncə, sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə Ermənistan rəhbərliyinə və revanşist qüvvələrə xəbərdarlıq etmişdi. Amma nəticə çıxarmadılar. Necə ki, İkinci Qarabağ müharibəsindən öncə yaşanan proseslərdə olduğu kimi...

Qalib komandan bütün çıxışlarında Ermənistanı sülh müqaviləsini imzalamağa çağıraraq məğlub ölkənin xeyrinə olan təkliflər də səsləndirdi, onlara düşükləri bataqlıqdan çıxış yolu da göstərdi. Lakin cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran ölkə köhnə ampuasında qalaraq öz bildiyini eləməkdə davam etdi. Bu azmış kimi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvafiqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri növbəti ərazilərimizdən çıxarıldı, hələ üstəlik, təxribatlar da törətməkdən çəkinmədi.

Düzdür, müzəffər Azərbaycan Ordusunun ösgəri istənilən təxribata layiqli cavab verib düşməni yaxşıca susdurdu. Amma avqustun 3-də baş verən növbəti təxribatın qalib ordunun gənc ösgərinin şəhid olması ilə nəticələnməsi, əlbəttə ki, "dəmir yumruq"un işə düşməsinə rəvac verdi.

Vətən müharibəsi zamanı Ermənistan rəhbərliyi də, əhali də, Azərbaycan hərbiçisinin gücü-qüdrəti ilə yanaşı, hər bir ösgərin necə yüksək vətənpərvər ruhda olmasına da şahidlik etdilər. Hər kəs gördü ki, müzəffər ordunun hərbiçisi nə şəhid qardaşının nəşini, nə də yaralı yoldaşını döyüş meydanında qoyub geri çəkilib. İstənilən itkinin əvəzini, qisasını almayınca silahlı susmur, dayanmır. Şəhidlik zirvəsinə ucalan igid ösgərimiz Anar Kazımovun da qisasının elə həmin gün alınması bunu bir daha təsdiqlədi.

Vətən müharibəsində şərafını, namusunu, döyüş bayrağını, silahını atıb qaçan erməni ösgəri hətta Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa da cəhd göstərib.

Yeni qanun investorların ölkəmizə marağını daha da artıracaq

Azərbaycan iqtisadiyyatı öz sürətli inkişafı ilə seçilir. Bir çox ölkələrin iqtisadiyyatı koronavirus pandemiyasından sonra özünə gələ bilmədiyi halda, Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir. Təkcə cari ilin birinci yarısının nəticələrinə görə, ölkə iqtisadiyyatında 6,2 faiz yüksəliş qeydə alınıb.

İqtisadi artım bütün sahələrdə müşahidə ediləndə, bu da ölkənin hərtərəfli inkişafına hədəflənən islahatların sayəsində mümkün olub. İlin 6 ayında qeyri-neft iqtisadiyyatında 9,6, ümumi sənaye istehsalında 2,1, qeyri-neft sənayesində 11,5 faiz artım qeydə alınıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 70 faiz, ixracı isə 2 dəfədən çox artıb. O cümlədən qeyri-neft ixracında 25 faizlik artım müşahidə olunub.

İqtisadiyyatın inkişafını təmin edən əsas faktorlardan biri də investisiya qoyuluşunun davamlı olmasıdır. Azərbaycanda indiyədək mü-

kəmməl qanunvericilik bazası mövcud olub və bu üzündən ölkə iqtisadiyyatına xarici investisiyanın qoyuluşu mütəmadi xarakter daşıyıb. Ancaq məlumdur ki, hər bir qanun zamanın tələbinə görə yenilənməlidir. Prezident İlham Əliyev bununla bağlı iyulun 15-də cari ilin 6 ayının yekunlarına həsr olunan məsələdə demişdir: "Burada qeyd olunan məsələ də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz".

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 22-də "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiq etmişdir.

"Axı İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi!.."

Azərbaycan Ordusunun "Qisas" əməliyyatı Ermənistanda yenə çaxnaşma yaratdı



Yayda zəhərlənmələrin sayı niyə artır

Günəş şüası altında qalan qida məhsullarının qəbulu və gigiyena qaydalarına əməl olunmaması ölümə də səbəb ola bilər

Havanın hərərəti yüksəldikcə müəyyən patogen mikrobların da yayılma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmaması səbəbindən baş verir. Qida zəhərlənmələri müxtəlif mikroblar və onların toksinləri tərəfindən törədilən, mədə-bağırsağ pozğunluğu verən kəskin xəstəlikdir.

Xəstəliyin simptomları keyfiyyətsiz qidanın qəbulundan 1-2, bəzən 6-8 saat sonra özünü büruzə verir. Bu halda zəhərlənən şəxsin ümumi vəziyyəti pisləşir, ürəkbulanma, qusma, qarında spazma şəklində ağrılar, ishal, təzyiqin düşməsi, nəbzın tezləşməsi və zəifləməsi, hərərətin yüksəlməsi, iştahasızlıq və halsızlıq kimi simptomlar yaşanır.

"Azbadam" dünya bazarına çıxmağa hazırlaşır

Azərbaycan Prezidenti İlham Əliyev daha uzaqgörən, daha dərin təfəkkürlü və daha qətiyyətli addımlar atan lider kimi postsovet məkanında seçilir. Bu bizim yox, beynəlxalq politoloqların gəldiyi qənaətdir. Hamı onu gözlənilməz siyasi gedişləri ilə istənilən çətin vəziyyətdən çıxıb, daim uduşlu mövqedə qərar tutmağı bacaran siyasi xadim kimi tanıyır.

İlham Əliyevin unikal keyfiyyətlərindən biri də odur ki, istər dövlət quruculuğunda, istər təhlükəsizlik və müdafiə məsələlərində, istərsə də iqtisadiyyatın bütün sahələrində qiblə olunan nailiyyətləri reallaşdırıb və hər bir sahəni ayağa qaldırmaq gücünə qadir olan liderdir. Deyilənləri aydın görmək üçün aqrar sektorun yalnız bir sahəsini nəzərdən keçirmək kifayətdir.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Grand-Agro İnvitro" MMC-nin fəaliyyəti ilə tanış olmaqla və "Azbadam" MMC-nin badam zavodunun açılışında iştirak etmişlər. Bu müəssisələrdə ölkədə son illər iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlərin uğurlu həlli aydın görünür.

Dövlət başçısına məlumat verilmişdir ki, ölkə üzrə fındıq bağlarının sahəsi 80 min hektara çatmışdır. Ancaq bağ sahələrinin artım tendensiyasının istehsal və ixraca təsiri qarşıdakı illərdə özünü daha çox göstərəcək. Çünki fındıq bağı 5 ildən sonra məhsul verməyə başlayır.

Prezident fərman və sərəncamlar imzaladı



«Dövlətimiz hər zaman yanımızda olub»

Birinci Qarabağ müharibəsinin iştirakçıları ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər

Onların heç bir təmənnəsi yox idi. Heç kimdən də adico "sağ ol" belə gözləmədilər. Onları heç kim müharibəyə səfərbər etməmişdi... Yalnız ürəklərinin səsinə dinləmişdilər. Darda olan Vətənin harayına getmişdilər. "Təki vətən yaşasın", "Təki vətən sağ olsun" deyib canlarını fəda etmişdilər.

Birinci Qarabağ müharibəsi zamanı ölkədə nə normal həkimiyət vardı, nə də ordu. Döyüşən vətənpərvər oğullar var idi. Silah-sursat təchizatı belə yox dərəcəsində idi. Bəzən şəhid olacaqlarını bilsələr də, ölümün üstünə gedirdilər... Vətəni qoruya bilsələr də, azğın düşmənin əlindən qaçıb başını qurtarmağa çalışın, imdad diləyən vətəndaşlarımızı, həmvətənlərimizi xilas etmək üçün fədakarlıq edirdilər.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilmişdir. Onlar öz ömürlərini vətənin ömrünə caladılar. Vətən yaşasın deyə, vətənin yaşadığını yaşadılar. İtkin düşüni də, şəhid, qazi olanı da oldu... Amma peşman olanı olmadı.

Unudulmadılar, yaddan çıxmədilər. Düşmənin qarşısında dayanıb ona qarşı döyüşən hər bir ösgəri dövlətimiz əziz tutdu. Ulu Öndər hakimiyyətə gələndən sonra dövlət ösgərindən öz qağısını bir an belə əsirgəmədi.

"Omikron"la meymunçəyi yanaşı irəliləyir

Buna baxmayaraq, Azərbaycanda epidemioloji vəziyyət sabitdir





Azərbaycan Respublikası Prezidentinin "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanması, idxalının və satışının tənzimlənməsi haqqında" 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli 122 nömrəli, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 171 nömrəli, "Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 4 dekabr tarixli 212 nömrəli, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 18 yanvar tarixli 261 nömrəli, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında" 2000-ci il 11 fevral tarixli 281 nömrəli, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 25 avqust tarixli 386 nömrəli, "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 25 avqust tarixli 387 nömrəli, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 25 avqust tarixli 388 nömrəli və "Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklərin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə **qərara alıram:**

1. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanması, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470, № 11, maddə 1799; 2019, № 5, maddə 840) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasda "Vergilər Nazirliyinə" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə" sözləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda "Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844; 2020, № 8, maddə 1037, № 11, maddə 1348) 2-ci hissəsinin beşinci, on üçüncü və yirmiyinci bəndlərində "Azərbaycan Respublikasının Vergilər" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz edilsin.

3. "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 481; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 573; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477; 2016, № 8 maddə 1384; 2020, № 6, maddə 686) 2-ci hissəsinin üçüncü abzasında "Azərbaycan Respublikasının Vergilər" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 dekabr tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 692; 2000, № 7, maddə 519; 2016, № 5, maddə 861) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissədə "Vergilər Nazirliyinə tapşırılsın ki," sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

4.2. 8-ci hissədə "Vergilər Nazirliyinin yerli orqanlarına" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlara" sözləri ilə əvəz edilsin.

5. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208, № 6, maddələr 1013, 1045) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.6-cı bənddə "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.2. 3.7-ci bənddə "Vergilər Nazirliyinin yerli qurumları" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar" sözləri ilə əvəz edilsin;

5.3. 3.11-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 95) 2-ci hissəsi ləğv edilsin.

7. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə 186; 2018, № 1, maddə 43, № 2, maddə 171, № 7 (I kitab), maddə 1448; 2019, № 4, maddə 617, № 7, maddə 1239; 2020, № 5, maddə 540, № 7, maddə 891) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.3.2-ci bənddə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə, "Vergilər Nazirliyi" sözləri "Dövlət Vergi Xidməti" sözləri ilə əvəz edilsin;

7.2. 3.5-ci bənddə "144.2-1-ci, 144.3-cü (ikinci cümlədə)," sözləri çıxarılsın və həmin bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.3. 3.7-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.4. 3.14-cü bənddə "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

7.5. 3.17-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 av-

qust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4, maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, № 4, maddələr 667, 669, № 10, maddə 1644; 2017, № 3, maddə 353, № 5, maddə 814, № 6, maddə 1321; 2018, № 3, maddə 444, № 4, maddə 680, № 6, maddə 1219, № 9, maddələr 1824, 1832, № 10, maddə 2004, № 11, maddə 2271; 2019, № 4, maddə 648, № 7, maddə 1241; 2020, № 7, maddə 883, № 11, maddələr 1345, 1356; 2021, № 6 (I kitab), maddə 565, № 12, maddə 1424) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2-ci hissə üzrə:

8.1.1. yeddinci abzasda "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

8.1.2. on birinci abzasdan "vergi və" sözləri çıxarılsın və həmin abzasda "orqanları" sözlərindən sonra, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri əlavə edilsin;

8.2. 3-cü hissənin beşinci, doqquzuncu və on dördüncü abzaslarında "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

8.3. 6-cı hissədə hor iki halda "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti" sözləri ilə əvəz edilsin.

9. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611; 2002, № 8, maddə 478; 2008, № 3, maddələr 168, 170, № 7, maddə 618; 2011, № 4, maddə 279; 2013, № 8, maddə 893; 2016, № 4, maddə 676; 2017, № 3, maddə 353; 2018, № 5, maddə 962, № 6, maddə 1203, № 10, maddə 2003; 2019, № 4, maddə 626; 2020, № 8, maddə 1026) 3.2-1.2-ci bəndində "Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar" sözləri ilə, "Vergilər Nazirliyi" sözləri "Dövlət Vergi Xidməti" sözləri ilə əvəz edilsin.

10. "Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 798; 2001, № 7, maddə 458, № 12, maddə 764; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 8-ci hissədə "Vergilər Nazirliyinə tapşırılsın ki," sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

10.2. 12-ci hissədə "Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki," sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;

10.3. 14-cü hissədə "Vergilər Nazirliyinin yerli orqanlarına" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlara" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bəkt şəhəri, 4 avqust 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" 2008-ci il 13 mart tarixli 735 nömrəli, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" 2008-ci il 22 aprel tarixli 744 nömrəli, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 23 fevral tarixli 66 nömrəli, "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 14 aprel tarixli 82 nömrəli, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 14 aprel tarixli 83 nömrəli, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 3 iyun tarixli 101 nömrəli, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklərin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə **qərara alıram:**

1. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841; 2018, № 4, maddə 672, № 12 (I kitab), maddə 2553; 2019, № 8, maddə 1386; 2020, № 4, maddə 405, № 5, maddə 562) 2.6-cü bəndində "Vergilər" sözü "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1099; 2008, № 3, maddə 166, № 11, maddə 972) 7-ci hissəsində "Vergilər" sözü "İqtisadiyyat" sözü ilə, "Vergilər Nazirliyinə" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti" sözləri ilə əvəz edilsin.

3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1046; 2017, № 9, maddə 1655; 2018, № 5, maddə 953) 2.4-cü bəndində "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

4. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 184; 2013, № 12, maddə 1516; 2014, № 10, maddə 1182; 2016, № 3, maddə 453; 2020, № 7, maddə 860) 2.3-cü bəndində "Vergilər" sözü "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688, № 9, maddə 1840, № 10, maddə 1985, № 11, maddə 2264, № 12 (I kitab), maddələr 2565, 2585; 2019, № 6, maddə 1009; 2020, № 6, maddə 705, № 11, maddə 1356; 2021, № 1, maddə 34, № 2, maddə 129; 2022, № 2, maddə 96; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1701 nömrəli Fərmanın il təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.16-cı və 11.8-ci bəndlərdə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;

5.2. 8.20-cü və 11.12-ci bəndlərdə, 9-cü hissədə "Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti" sözləri ilə əvəz edilsin.

6. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010, № 2, maddə 80, № 3, maddə 192, № 8, maddə 725; 2014, № 7, maddə 8



"Dəmir yumruğ"un "Qisas"ı

Əvvəli 1-ci sahə.

Amma "niyyətleri" yenə də öz başlarında çatlayıb.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi və kod adı "Qisas" olan cavab əməliyyatı noticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağı silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbəbə və bir sıra digər əhəmiyyətli həkimi yüksəkliklər bölmələrimizin nəzarətinə götürülüb. Hazırda ordumuz tərəfindən əlverişli hədlərdə yeni mövqelər qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Uğurlu "Qisas" əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralamb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, rəsmi Bakı dəfərlə üçtərəfli Bəyənata

zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğunun təhlükə mənbəyi olaraq qaldığını bildirib. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə həyata keçirilməlidir.

Nazirlik bəyan edib ki, bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks-cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq.

Hadisələrin gedişatı göstərir ki, Ermənistan 10 noyabr Bəyənata müddəalarına əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Fakt budur ki, Azərbaycan qalib ölkə kimi öhdəliklərini yerinə yetirir. Bunu Laçın dəhlizində hərəkət təmini və Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən layihələr də bir daha təsdiqləyir. Amma məğlub ölkə kimi Ermənistan

cəmi 40 kilometrlik yolun tikintisini belə həyata keçirə bilmir və ya qəsdən yubadır, hələ üstəlik də "status" iddialarından ol çəkmək istəmir.

Lakin qalib komandan kimi İlham Əliyev revanşistlə, Ermənistan rəhbərliyinə xəbərdarlıq edərək bildirir ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan ol çəkmək yalnız onların özlərinə ziyan vuraçaq. Elə "Qisas" əməliyyatında bunun başlanğıcı hesab etmək olar. Əgər təxribatlar davam edəcəksə, Ermənistan daha sarsıdıcı zərbə alacaq.

Ona görə də İlham Əliyevin "Heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bil-məlidirlər ki, onları nələr gözləyir" qətiyyətlə fikirlərindən Ermənistan rəhbərliyi və revanşistlər dərəcə çıxarmalıdır. Çünki istənilən qarşıdurma rəsmi İrəvan üçün ağır olacaq.

Qalib sərəkənin söylədiyi kimi, Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu tərəfindən artıq yazılıb.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının ilk iclası keçirilib

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının avqustun 4-də ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri - iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov iştirak ediblər.

Müşahidə Şurasının sədr və üzvlərinin təyin olması ilə əlaqədar Prezident İlham Əliyevə minnətdarlığını bildirərək iclası açan Vahid Hacıyev onlara olan etimadı doğ-



ruldaqlarını qeyd edib. İclasda xüsusi olaraq artıq öz doğma yurd-yuvalarına qayıdan Ağalı sakinlərinin vəziyyəti və sonrakı mərhələlərdə köçürüləcək əhalinin qayıdışının və rifahının tam təmin edilməsi vurğulanıb.

Daha sonra iqtisadi rayondakı mövcud vəziyyət, yeni yaradılmış publik hüquqi şəx-

sin fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və hədəflər ətrafı müzakirə edilib. Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin vaxtında, düzgün, şəffaf təmin olunması, eləcə də gələcəkdə görülməli işlərə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda növbəti iclasın tarixi müəyyən edilib.

Azərbaycanın Londondakı səfirliyi radikal dini dəstənin hücumuna məruz qalıb

Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın evyanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli po-

lisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tələfinəzindən diplomatik kanalları vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır



Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov avqustun 4-də Xaçmaz şəhərində Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək öünə gül dəstəsi qoyulub.

Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda vətəndaşların müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yer-

inin müəyyənlişdirilməsi, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərə bağlı olub.

Qəbul edilən vətəndaşların müraciətlərindən bir çoxu yerində ol təhlili tapıb, aradan qaldırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyatla alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

qəbulu və vətəndaşların müraciətlərindən bir çoxu yerində ol təhlili tapıb, aradan qaldırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyatla alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə avqustun 4-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a bildirdilər ki, əvvəlcə Komissiyanın 2022-ci il iyulun 26-da keçirilmiş iclasının protokolu təsdiq olunub. Sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair məsələlər baxılıb. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.

Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin yenidən forma-

laşdırılması da iclasda müzakirə olunub. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının üzvlərindən, eləcə də Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Hesablama Palatasının mütəxəssislərindən ibarət tərkibdə təsdiq edilib və Komissiyanın üzvü xidmətin rəhbəri təyin olunub.

İclasda həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi ilə bağlı məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra Katibliyinin Əsasnaməsində müvafiq dəyişik-

liklər edilməsi qərar alınıb. Qəbul edilən qərar əsasında, Katibliyinin Ümumi şöbəsinin tərkibində yeni İnsan resursları sektoru yaradılıb, Media və ictimai əlaqələr şöbəsinin adı dəyişdirilərək Media və kommunikasiya şöbəsi olub. O cümlədən Katibliyinin strukturunda Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin fəaliyyətə başlaması, Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş və Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektorlarının sözdəndən şöbənin tərkibinə daxil edilməsi nəzərdə tutulub.

Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edib.

Qərar № 4/13

Mərkəzi Seçki Komissiyasının 2022-ci il 26 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2022-ci il 26 iyul tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

04.08.2022-ci il

Qərar № 4/14

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

"Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiyası Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır:

1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-8 sayılı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1.1. Preambulada "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media

haqqında" sözləri ilə əvəz edilsin;

1.2. 3.2-ci bənddə "Milli Televiziya və Radio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 8 yanvar tarixli 1/4-1 sayılı Qərarı ilə təsdiq edilmiş "Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında" sözləri ilə əvəz edilsin;

2.2. 3.4-cü və 3.5-ci bəndlərdə "Milli Televiziya və Radio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

3. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-7 sayılı

Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndin ikinci abzasında "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında" sözləri ilə əvəz edilsin;

3.2. 3.1-ci bənddə "Milli Televiziya və Radio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

4. Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyul tarixli 15/58-14 sayılı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinin seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qayda-

ları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bəndin ikinci abzasında "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında" sözləri ilə əvəz edilsin;

4.2. 3.2-ci və 3.13-cü bəndlərdə "Milli Televiziya və Radio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

5. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

04.08.2022-ci il

Qərar № 4/15

Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin yenidən formalaşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97.1-ci maddəsinə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeyd alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma məbləğlərini nəzarətə təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Nəzarət-təftiş xidməti yaradılır. Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının üzvlərindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssislərindən ibarət tərkibdə yaradılmalı, xidmətin rəhbəri onun tərkibinə daxil olan Komissiya üzvləri arasından təyin edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 97.1-ci maddələrinə əsasən qərar alır:

1. Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin tərkibi aşağıdakı kimi təsdiq edilsin:

Xidmətin rəhbəri

Ramiz Hilal oğlu İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü

Xidmətin üzvləri

İlham Sabir oğlu Məmmədov - Mərkəzi Seçki Komissiyasının üzvü
Tofiq Eldar oğlu Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü
Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndəsi.
2. "Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı il 29 aprel tarixli 3/10 sayılı Qərarı ləğv edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

04.08.2022-ci il

Qərar № 4/16

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü

və 30-cu maddələrinə uyğun olaraq qərar alır: Tural Nizami oğlu Abbasov 82 saylı Ağcabədi, Nahidə Çingiz qızı Həsə-

nova 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

04.08.2022-ci il

Qərar № 4/17

"Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrini rəhbər tutaraq qərar alır:

1. Mərkəzi Seçki Komissiyasının 2012-ci il 24 fevral tarixli 1/4 sayılı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.6-cı yarımbənd, 3.2.5.2-ci və 3.2.9.1-ci abzaslar, 4.14-cü, 4.15-ci və 4.20-ci bəndlər ləğv olunsun.

1.2. 3.2.5-ci yarımbəndə aşağıdakı redaksiyada abzas əlavə edilsin:

"3.2.5.2-1. İnsan resursları sektoru";
1.3. 3.2.7-ci yarımbənddə və 4.16-cı bənddə "ictimai əlaqələr" sözləri "kommunikasiya" sözü ilə əvəz olunsun.

1.4. 3.2-cı bəndə aşağıdakı redaksiyada yeni yarımbənd əlavə edilsin:

"3.2.7-1. Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi;

3.2.7-1.1. Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru;

3.2.7-1.2. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru";

1.5. 4-cü hissəyə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:

"4.14-1. İnsan resursları sektoru

4.14-1.1. şəxsi işlər və aidiyyəti sənədlərlə müvafiq fəaliyyətin aparılmasını təmin edir;

4.14-1.2. əmək müqavilələrinin tərtib olunması, rəsmiləşdirilməsi və saxlanması işini aparır;

4.14-1.3. müvafiq sənədlərin və arayışların hazırlanmasını təmin edir;

4.14-1.4. rəhbərliyin digər tapşırıqlarını icra edir.";

1.6. 4.16.6-cı yarımbənd 4.16.10-cu yarımbənd, 4.16.7-ci yarımbənd 4.16.6-cı, 4.16.8-ci yarımbənd isə 4.16.11-ci yarımbənd hesab edilsin;

1.6.1. 4.16-cı bəndə aşağıdakı redaksiyada yarımbəndlər əlavə edilsin:

"4.16.7. effektiv və məqsədyönlü kommunikasiya fəaliyyətini təşkil edir;

4.16.8. maraqlı tərəflər və hədəf qrupları ilə kommunikasiya vasitələrini genişləndirir;

4.16.9. səmərəli kommunikasiya məqsədilə maarifləndirmə xarakterli tədbirlər həyata keçirir";

1.7. 4-cü hissəyə aşağıdakı redaksiyada yeni bəndlər əlavə edilsin:

"4.16-1. Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi

4.16-1.1. siyasi partiya və ictimai təsisatlarla səmərəli əlaqələrin qurulmasını təmin edir;

4.16-1.2. siyasi partiya və ictimai təsisatlarla münasibətlərin inkişaf etdirilməsi məqsədilə təkliflər hazırlayır;

4.16-1.3. müvafiq təsisatlarla seçki hüququ sahəsində maarifləndirmə tədbirlərini keçirilməsinə dair təkliflər hazırlayır;

4.16-1.4. Mərkəzi Seçki Komissiyasının hesabatlarının hazırlanmasında iştirak edir;

4.16-1.5. siyasi partiya və ictimai təsisatlarla metodiki yardım göstərilməsi məqsədilə material və tövsiyələrin hazırlanmasında iştirak edir;

4.16-1.6. komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, orzo və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

4.16-1.7. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.

4.16-2. Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru

4.16-2.1. Seçkilər (referendum) zamanı siyasi partiyalarla əlaqələrin qurulmasını təmin edir;

4.16-2.2. səlahiyyətləri daxilində digər vəzifələri yerinə



Şahid ailələri və qazilərə dövlət qayğısının təcəssümü

Onların heç bir təmənnası yox idi. Heç kimdən də adico "sağ ol" belə gözləmədilər. Onları heç kim müharibəyə səfərbər etməmişdi... Yalnız ürəklərinin səsinə dinləmişdilər. Darda olan Vətənin harayına getmişdilər. "Təki vətən yaşasın", "Təki vətən sağ olsun" deyib canlarını fəda etmişdilər.

Birinci Qarabağ müharibəsi zamanı ölkədə nə normal hakimiyyət vardı, nə də ordu. Döyüşün vətənpərvər oğulları var idi. Silah-sursat təchizatı belə yox dərəcəsinə idi. Bəzən şahid olacaqlarını bilsələr də, ölümün üstünə gedirdilər... Vətəni qoruya bilməsələr də, azgün düşmənin ölindən qaçıb başını qurtarmağa çalışsan, imdad dilən vətəndaşlarımızı, həmvətənlərimizi xilas etmək üçün fədakarlıq edirdilər.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Onlar öz ömürlərini vətənin ömrünə caladılar. Vətən yaşasın deyə, vətənin yaşadığını yaşadılar. İtkin düşəni də, şahid, qazi olanı da oldu... Amma peşman olanı olmadı.

Unudulmadılar, yaddan çıxmıdılar. Düşmənin qarşısında dayanıb ona qarşı döyüşən hər bir ösgeri dövlətimiz əziz tutdu. Ulu Öndər hakimiyyətə gəldəndən sonra dövlət əsgərindən öz qayğısını bir an belə əsirgəmədi. Dördüncü sirdaş oldu, ehtiyacı olana arxa, evsizə ev, ayaqsız masın verdi. Prezident İlham Əliyev də hər zaman Vətən uğrunda döyüşmüş insanın yanındadır. Torpaq uğrunda qanımlı döyüşən vətən oğlunu vətən qədr, bayraq qədr, torpaq qədr müqəddəs bildi. Dövlət, Prezidentin keçmiş döyüşçüyə, ösgerə olan münasibətini gören gənc nəslin üroyündə daha möhtəşəm vətənpərvərlik hissi yarandı. Gənclərimiz əmin oldular ki, əgər düşmənlə döyüş gəcdərsə, gözləri arxada qalmaz. Övladlarını, ailələrini, dövləti, vətəni omanət edə bilərlər. Aparılan düzgün siyasətin nəticəsi, ösgerə, vətəndaş olan münasibətin doğmalığı, dürüstlüyü 44 günlük Vətən savaşında insanları bir yumruğa döndərdi. Birliyin gücə döndüb düşməni üzəndə qələbə ilə nəticələndi. Zəfər qazandı!

Bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına, şahid ailələrinə, qazilərə fəxr qoyulmuşdur. Bütövlükdə Qarabağ müharibəsi olub. Eyni statuslu, eyni dərəcəli qazilərimiz, şahidlərimiz, şahid valideynləri var. Dövlət mü-

haribə iştirakçılarına hər birinə eyni dərəcədə qayğı göstərir, problemlərinin həllinə diqqət ayırır. Elə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci ildə imzaladığı fərmanı qələbədəndən sonra Birinci Qarabağ müharibəsinin iştirakçılarına, onların ailələrinə olan dövlət qayğısının ən gözəl nümunəsi hesab edilir. Artıq fərmanın icrasına başlanılıb. "Vətənpərvorliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, tanınmış hərbi diktör, vətənpərvər ruhlu mahnuların müəllifi Şəmistan Əlzamanlı bizimlə söhbətində dedi: "Ölkə Prezidentinin Birinci Qarabağ müharibəsində əlilliyi olan sabaq döyüşçülərə sosial yardım edilməsi haqqında" 2021-ci ildə imzaladığı fərmanın icrasına başlan-



«Dövlətimiz hər zaman yanımızda olub»

Birinci Qarabağ müharibəsinin iştirakçıları ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər

masi məni çox sevindirirdi. İlk növbədə qeyd edim ki, bu sərəncam maddi tərəfindən əlavə, həm də Birinci Qarabağ döyüşündə savaşa qatılan, əlil olanlara mənaivi dəstək oldu, gəlir verdi. Bu o deməkdir ki, Qarabağ müharibəsi veteranları, əlilləri, dövlətin nəzərində eynidir və heç bir fərq qoyulmur, ayrı-seçkilik edilmir. Açıq deyim ki, pul elə bir şeydir ki, ondan heç kim imtina etmir. Əsl döyüşçülər, vətənpərvərlər də müharibəyə pul, ad-san üçün deyil, Vətən üçün, torpaqlarımız üçün getmişdilər. Şükürlər olsun ki, işğal olunmuş torpaqlarımız Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə azad edildi. Belə böyük qələbədəndən sonra sabaq döyüşçülərə dövlət tərəfindən maddi yardım edilməsi çox sevindiricidir. Mən hər zaman əsgərin yanında olan, onun qayğısını çəkən Prezident İlham Əliyevə bu humanist qərarına görə minnətdaram".

Digər həmsöhbətlərimiz fikirlərini belə ifadə edirdilər: "Azərbaycan Respublikasının

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman şahid ailələrinə, müharibə iştirakçılarına xüsusi qayğı göstərir. Şahid ailələri, müharibə əlilləri mənzillə təmin edilir. Şahid ailələrinin, müharibə əlillərinin övladları, hətta özəl ali məktəbə daxil olan belə təhsil haqları dövlət tərəfindən ödənilir. Onların övladlarının asudə vaxtlarının təşkil edilməsi üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Məşğulluq proqramlarına xüsusi olaraq cəlb olunurlar. Müharibə əlilləri on miasir texnologiyaya malik protezlərlə təmin edilir. Müalicələrinin dünyanın ən miasir xəstəxanalarında alınması üçün dövlət tərəfindən sərəit yaradılır.

Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara çox həssas yanaşır. "Yaşat" Fondu yaradılıb. Ölkə Prezidenti bu istiqamətdə dəfələrlə fərman verib. 2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını yenidən qazanan cənab İlham Əliyevin ilk fərmanı ilə 1991-

1997-ci illərdə şahid olmuş şəxslərin ailələrinə kompensasiya verildi, birdəfəlik ödəmələr təmin edildi. İndi də 1991-1997-ci illərdə əlil olmuş sabaq döyüşçülərə, birinci, ikinci, üçüncü qrup əlillərə birdəfəlik ödəmələr edilir. Bu onu göstərir ki, Azərbaycan dövlətinin şahid ailələrinə, əlillərə, müharibə iştirakçılarına olan münasibəti davamlıdır, sistemlidir. Bu bir dövlət siyasətidir. Azərbaycan dövləti istər avtomobillərin verilməsində, istər mənzillərin bölünməsinə, əlillərin protezlə təminatında, istərsə də sanatoriya və kurortlara göndərilməsində, şahid və əlil övladlarının yay düşərgələrinə cəlb edilməsi istiqamətində, müalicələrinin təşkili sahəsində ardıcıl iş görür. Bu onu göstərir ki, Azərbaycan dövləti sosialyönümlü dövlətdir. Xüsusən müharibə iştirakçılarına fərqli dövlət qayğısı göstərilir. Bunun nəticəsi olaraq, çox vətənpərvər gənclik yetişib. Yetmiş gənclik də Vətən müharibəsində özünü

nəyə qadir olduğunu göstərdi. Gənclərimiz Azərbaycan tarixinin şərəf salnaməsini öz qanları ilə yazdılar".

Görüşüb söhbət etdiyimiz sabaq döyüşçülər ölkə Prezidentinə göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər. Məmmədov Sahil Ələmdar oğlu əslən Qərbi Azərbaycan dandır. 1987-ci ildə SSRİ-nin DİN-nin Ali Siyasi Məktəbini bitirib Ukraynada hərbi qulluqçu kimi xidmətə başlayıb. Ermənilərin Azərbaycana təcavüzü başlayanda - 1992-ci ildə könüllü olaraq Azərbaycana qayıdıb torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşuldu. 1992-ci il iyunun 1-də Zəngilan rayonunun Qazançı kəndində qatildən yaralandı. Vaxtında tibbi yardım göstərilmədiyi, döyüş mövqeyindən tənhiyyə edilməyi üçün yarı-çapı qanqren verib, sağ qıçı amputasiya olunub. Sahil Məmmədov deyir: "Dövlətimiz hər zaman yanımızda gördüm. Bir qıçım olmasa da, DİN-də işlə təmin edildim. Mənə ev də,

maşın da verdilər. Çox şükür ki, canımın bir hissəsini qoyduğum o torpaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dömr iradəsi nəticəsində azad olundu. Dövlətimiz heç vaxt bizdən mərhəmətini əsirgəmədi. Prezidentimiz bu humanist addımına görə ona sonsuz təşəkkür edirəm. Səhətimdə problem yaranmışdı. Bu yardım elə gözəl məqamında verildi ki... fikrimi sözlə ifadə etməkdə çətinlik çəkirdim. Müalicə olunacağam, sağlamlığıma qovuşacağam. Buna görə Prezidentimizə minnətdaram.

Söhbəti ikinci qrup əlil, ehtiyatda olan polkovnik-leytenant Şiriyev Aydın Abuzər oğlu ilə davam etdiririk: - Mən hərbiyəm. 1992-ci ildə Rusiya Federasiyasının Çita vilayətində xidmət edirdim. Çitadə Şuşanın ermənilər tərəfindən işğal xəbərinə əlil dərəcəyə təyinat etdim. O zaman Azərbaycanda Milli Ordu yenicə formalaşırdı. 1993-cü ildə artıq 701 nömrəli hərbi hissənin qərərgah rəisi işləyirdim. Ermənilər Qa-

mış kəndi istiqamətindən Kəlbəcərə hücum edib Qamışlı körpüsünü bağlamaq istəyirdilər. Təşəvvür edin ki, Qamışlı körpüsünü bağlasaydılar, 60 min əhali mühasirədə qalacaqdı. Ermənilər Xocalıdakı faciəni təkrarlayacaqdılar. Bizim Qamışlı müdafiə əhali qüvvələrimiz, hətta hərbi hissə komandiri mühasirəyə düşmüşdük. Döyüş yoldaşlarımızı mühasirədən çıxarmaq üçün xüsusi əməliyyat hazırlayıb hücum keçdik. Bu əməliyyat zamanı 20 döyüşçümüz şahid oldu. Mən ağır yaralandım. Amma döyüş yoldaşlarımızı xilas edə bildik. Əhalinin təhlükəsiz çıxışı üçün Qamışlı körpüsünü nəzarətə götürdük.

Bu illər ərzində dövlət bizə əsl atalıq etdi. Ev, maşın aldım, sonralar işlə təmin olundum. İndi də bu yardıma... Çox minnətdaram. Tək mənə yox, bütün Qarabağ döyüşçülərinə, qazilərə, şahidlərə göstərdiyi diqqətə görə Prezidentimizə təşəkkür edirəm.

mədxan oğlu deyir ki, 1990-cı ildən 1993-cü ilin 14 aprelinə kimi könüllü olaraq döyüşüb. Torpaqlarımızın müdafiəsi uğrunda can qoyub. 1993-cü il aprelin 14-də Şuşaya uğrunda gedən döyüşlərdə yaralanıb. İkinci qrup əlildir:

- Dövlətimə, Prezidentimizə çox minnətdaram. Bu günə kimi bütün qapılar üzümüzə açıq olub. Dövlət mənə 3 otaqlı ev də verib, maşın da. Nə istəmişəm mənə "yox" deyən olmayıb. İndi də bu birdəfəlik yardım almışam. Çox minnətdaram. Çox vaxtında verilmiş bir qərardır. Prezidentimiz öz adımdan, ailəm adından təşəkkür edirəm. Görün nə qədər yaralı qəlbə sevinirdi.

Babayev Sadiq Rza oğlu İmişli rayonunun Xubyarlı kəndindəndir. Ali təhsillidir. Əvvəllər Bakıda Meişot Kondisionerləri Zavodunda işləyib. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunduğundan sonra könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxıb, Ağdərənin Dronbun, Kəsəpət, Vəng kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Ağdərədə qəlpə yaransı alıb. Sonuncu döyüşü Sadiqin yaddaşında belə qalıb:

- Tank komandiri idim. Erməni tankını təqib edirdim. Məqsədim tankın zəncirindən vurub onu salamat götürmək idi. Qəfiləndən komandiri öldürdüm tankın konveyri atəş açmadı, xarab oldu. Başımı tankın komandiri üçün olan lükundan çıxarıb, arxadan gələn tankımıza işarə verirdim ki, düşməni tankın zəncirindən vursun, tankı sağ ələ keçirək. Bu zaman pusquda duran düşməni mənim tankımı qumbaraatanla vurdu. Üzümün, kürüyümdən, başımdan ağır qəlpə yarandı.

Bu illərdə dövlətimizi həmişə yanımızda gördük. Yarəmizi aradı, dərəcəyə dərman oldu. Bu yardım nə birinci deyil, nə də sonuncu olmayacaqdı... Mən dövlətimizə təşəkkür bəzə bəzə etdiyim bu yardıma görə yox, vaxtilə qanımlı tökülmüş müdafiə edib bildiyimiz o torpaqları bizə qaytardığına görə minnətdaram. Dövlətimiz, Prezidentimiz, bu qəhrəman xalqın oğluna görə fəxr edirəm.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Dövlət başçısının cari ilin ötən ayları ərzində imzaladığı sərəncamlara əsasən, ölkə vətəndaşlarının sosial rifah sərəncamının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl və çoxtərəfli sosial islahatların növbəti mərhələsinə başlanılıb.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində turizm potensialı yüksək olan Naxçıvan Muxtar Respublikasında, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik, Göygöl, Gədəbəy rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır. Kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan layihənin yeni mərhələsində həmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur. Bunun üçün ilk növbədə uyğun namizədlərin seçimi aparılıb və onlar turizm - xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnənlər üçün təlimlərə cəlb olunublar. Turizm obyektini kimi istifadə olunacaq ərazidə təmir işləri aparılıb. Son mərhələ olaraq, həmin namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının qoruturuz zərfi üzrə

qonaq evi üçün lazım olan avadanlıqların (divan, kreslo, stol-stul və yataq dəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s.) verilməsinə başlanılıb.

Bu layihənin ilk mərhələsi olaraq, ötən il İsmayilli rayonunda 15 kənd qonaq evi yara-dılaraq avadanlıqlarla təchiz olunub. 15 ailo üzrə 40 nəfərin məşğulluğu təmin edilib. Bu da onların ailo bütçəsinə xeyli kömək deməkdir. Həmçinin 300-ə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.

Əhəlinin sosial müdafiəsi istiqamətində digər işlər də görülüb. ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas əhəli qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan məişət zərəkəliyindən zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyət göstərir. Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq gören insanlar məhz həyatının çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarırlar. Həmin

müəssisə belə şəxslər üçün etimad ünvanıdır. Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun sərəitdə sosial xidmətlərə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar. Hazırda söhbədə 45 şəxsin reabilitasiyası işləri aparılır.

Xatırladığımız ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə gənşimiyəşli sosial dəstək tədbirlərinin bir istiqaməti kimi şahid ailələrinə və müharibə iştirakçılarından ibarət 13,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bu günlərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi iştirakçıları və şahid ailəsi üzvlərindən ibarət daha 65 şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Kurslar əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunub. Peşə hazırlığına cəlb olunan işsiz şəxslərə kurs keçdiyi dövrdə agentlik tərəfindən minimum əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir. Peşə kurslarını başa vuranların isə məşğulluğunun təmin olunması işləri aparılır.

Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər aparıl-

an köklü sosial islahatlar insanların rifahının yaxşılaşmasına istiqamətli olub. Bu islahatlar sosial ödənişlərə, o cümlədən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsinə xeyli genişləndirib. 2022-ci ilin 1 iyul tarixinə Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 min nəfərə çatıb.

Son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənələr, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin müharibənin şahidlərinin ailo üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.

Onu da qeyd edək ki, dövlətimizin İkinci Qarabağ müharibəsi ilə yanaşı, Birinci Qarabağ müharibəsi əlillərinə də diqqət və qayğısı davamlıdır. Artıq Nazirlər Kabinetinin yeni təsdiq etdiyi qaydaya uyğun olaraq, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmələrinin verilməsinə başlanılıb. Birdəfəlik ödəmənin məbləği: I dərəcə əlilliyə görə - 8.800 manat, II dərəcə əlilliyə görə - 6.600 manat, III dərəcə əlilliyə görə - 4.400 manatdır.

Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov deyir ki, artıq ilkin olaraq sənədləri e-sistemində olan 11 minədək müharibə əlillinə proaktiv qaydada ödəmə təyin olunaraq məbləği hesablarına köçürülüb.

Cari ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindən ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım olub. Sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması, dinamika, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı

social sığorta daxilolmalarının da davamlı artımına imkan yaradıb. Dövlət gəlirlərində sosial sığorta daxilolmalarının son 6 ayda 21 faiz artımı buna bariz nümunədir. Həmin daxilolmalarda davamlı artım və fondun fəaliyyətinin optimallaşdırılması, şəffaflığın təminatı dövlət bütçəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən 38 faizdən 17,6 faiz azalmaqla fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib.

2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 milyon manat) çox olmaqla 2019-cu ilin yanvar-iyun aylarında 240 manata çatdırılıb. 2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi

ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir. Həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.

Bildirək ki, son 6 ayda pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb. 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar-iyun aylarında 15,6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydadə aparılıb. Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarım ilində həmin sosial təminat növləri üzrə əhalinə 3 milyard 247 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 milyon manat çoxdur.

Görünür odur ki, həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, reallaşdırılan layihələr və bir çox sosialyönümlü tədbirlərin məqsədi ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına istiqamətlənib.

Rəhman Salmanlı,
"Azərbaycan"



Vətən deyəndə...



● Qarabağ Azərbaycandır!



Mükafatımız azad olunan torpaqlardır

Firudin Bakıda doğulub boya-başa çatıb. Səbail rayon 7 saylı orta məktəbi bitirib. Ali təhsilini Rusiya Federasiyasının Volqoqrad şəhərində, Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasında alıb. Amma bir gün də olsun polis orqanlarında işləməyib. "Polis orqanlarında işləmək üçün görək insanda polis xarakteri ola... Məndə isə o xarakter yox idi", - deyir. Bir qədər "Kapital Bank"-da hüquqşunas olaraq çalışan Firudin sonralar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hüquq Departamentində hüquqşunas kimi işə götürülüb. Hazırda fondun departament direktorunun müavini.

Firudin deyir ki, "Gözümü açandan evimimdə Qərbi Azərbaycan, Zəngəzur, Qarabağ haqqında söhbətlər eşidirdim, ermənilərin xalqımızın başına gətirdiyi qorxulu nağıllara qulaq asırdım. Məktəbdə də müəllimlərimiz bizə Xocalı soyqırımını zamanı soydaşlarımızın başına gətirilən faciələri danışdılar. O torpaqları heç vaxt görməmiş də o torpaqların həsrətini ilə yaşayırdım. İncimə bir arzu var idi. Kaş bir gün yenə o torpaqlara qaıydı biləydik. İndi o torpaqları qaytarandırlar, o torpaqlar uğrunda vuruşanlardan biri olmağın qürurunu yaşamaq mənim üçün çox fərəhli. Artıq ermənilərin vıran qoyub xarabalaşmış çevirdikləri o torpaqlara qaıydı başlayıb. Oralarda həyat yenidən bərpa olunur. Doğma yurdlarımızın geri qaytarılmasında mənim də cüzi payım olduğu üçün çox sevinirəm. Amma mən özümü qəhrəman saymıram. Qəhrəmanlar o torpaqların uğrunda döyüşüb şəhid olan oğullarıdır. Şəhid olacağını bilib-ölümün üstünə gedən igidlərimiz var idi. Qəhrəman onlardır".

Firudin Quliyev 2006-cı ildə hərbi xidmətdə olub... Həqiqi hərbi xidmətdə olarkən zabit həzrligi kursunu bitirib, leytenant rütbəsində ordu sıralarından tərxis olunub. "Əsgərliyəni başa vuranda zabit kurslarına yazıldım. Torpaqlarımızı işğaldan azad etməyə gətirən günün gələcəyini çox inanırıq. O zaman fikirləşirdim ki, müharibə olarsa, bəlkə də mənə sırası əsgər kimi döyüşə cəlb etməzlər. Amma ehtiyatda olan zabit olarsa, səfərbərliyə alma bilərəm. Çox şükür ki, fikirlərimdə yanlışlıq yoxdur. 2020-ci il sentyabrın 21-də ehtiyatda olan zabit kimi təlimlərə cəlb olundum".

2020-ci ilin yayında ermənilərin Tovuz rayonuna hücumu, general Polad Həsəmovun, polkovnik İlqar Mirzəyevin və digər hərbiçilərimizin şəhid olma xəbəri gəncliyimizi qəzəbləndirmişdi. Onlar ermənilərin qudurganlılığına etiraz olaraq küçələrə çıxıb "Ya Qarabağ, ya ölüm" haqırırıldı. Ertəsi günü gəncliyimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinə üz tutaraq könüllü döyüşmək üçün növbəyə düzülüşdülər. Könüllülər arasında Firudin Quliyev də var idi. O zaman Firudinün böyük qızı Gülşən 21 yaş, kiçik qızı Güllün isə 4 aylıq idi. "Müharibə qandır, qadadır. Ölümür, ayrılıqdır... Bu yolun gedişi olub dönməyəcəyini gözləyirdim. Amma yaxamı konara çəkə bilmədim. Söhbət Vətəndən gədirsə, onun təhlükəsizliyindən gədirsə, "məna nə" deyib keçə bilmədim. Fikirləşirdim ki, ermənilərin bu əzəmətli durdurulması, Xocalıda uşaqların başına gətirilən hər bir gün mənim övladlarımda da başına gələ bilər. Hər şeyi gözə alıb, müharibəyə getməyə qərar verdim". 27 sentyabrda Füzulinin rayonu düşməndən azad edilməsi uğrunda "N" saylı hərbi hissənin qorəqah bölüyünün əlahiddə zənit-raket taqımının komandiri kimi döyüşə qoşulan leytenant Firudin Quliyev şəfərlil bir döyüş yolu keçib.

27 sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə orduda hücümə qoşulmuşu. Düşmən qüvvələri torpaqlarımıza yenidən basqın etmişdilər. Məqsədləri yeni torpaqlar ələ keçirmək idi. Amma bu dəfə də qayaya rast gəldi. Komandiri olduğum taborun əsas vəzifəsi əks-hücum əməliyyatını həyata keçirən XTQ-nin havadan təhlükəsizliyi tə-

min etmək idi... Ermənilər əks-hücum edən bölmələrimizin yerini müşahidə edib onlara havadan zərbələr endirirdilər. Bizim vəzifəmiz isə raket, hava zərbələrinin qarşısını almaq idi. Müharibənin öz qanunları var. Hər şey vəziyyətə və sərəitə görə dəyişir. Müharibənin ilk günündən mənə döyüşün gərəkən tanklarımızın təminatını həyata keçirmək əmr olundu. Bu çox ağır iş idi. Deməli, döyüş gədə-gədə tanklarımızı döyüş sürsəti və yamaçaqla təmin edirdik...

Ermənilər illər idi ki, o yerlərdə məskən salmışdılar. İstehkamlar qurmuşdular. İddia etdikləri kimi keçilməz "Ohanyan səd"ləri, nəhəng beton bunkerləri, istehkamlar var idi. Azərbaycan Ordusunun da dəmir intizamı, iradə, yüksək döyüş əzmi, bir də qisas hissi var idi. Açıq deyəcəm, döyüşün tələyini bizim XTQ-lər həll edirdi. Onlarda psixoloji və fiziki hazırlıq, peşəkarlıq, özünə inam, dözümlülük və öy başlıca əxlaq oğullarıdır. Şəhid olacağını bilib-ölümün üstünə gedən igidlərimiz var idi. Qəhrəman onlardır".

Firudin danışdıqca fərəhdən ürəyi sinəsinə sığmırdı. Qəhrəman oğullarımızın göstərdiyi igidliklərdən ürəkə, fərəhlə danışdı. Özü haqqında bir kəlmə də olsun demirdi. Biz etdik, biz gətdik deyirdi. Firudin komandiri olduğu tabor sonradan Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə verilib, əy ağır, şəfərlil əməliyyatlarda iştirak edib.

Şuşaya gedən Zəfər yolunu nəzarətə götürdük

O, Xocavənd rayonunun ərazisində yerləşən Xırmancığ zirvəsinin alınımasında da fəal iştirak edib. Firudin deyir ki, Xırmancığ Xocavənd rayonunda yüksək dağ zirvəsidir. Ordumuzun Şuşa istiqamətinə hərəket etməsi üçün Qırmızbazar istiqamətində irəliləyirdik. Qırmızbazar ermənilərin əlində idi. Xırmancığı götürməklə nəmər Xocavəndə, həm də Qırmızbazara hərəket edə bilərdik. Bu zərfdən Füzuli şəhərinə cəmi 30 kilometrlik bir məsafə var idi. Buradan Füzulinin dağıdılıb vıran qoyulmuş evləri ovuc içi kimi görünürdü. Eyni zamanda Xırmancığı götürməklə ordumuzun Şuşaya gedən zəfər yoluna nəzarətə də ələ keçirmiş, ordumuzun Şuşa istiqamətinə yolunu açmış olurduq. Ondan sonra keçilməz dağ yolları ilə hərbiçilərimiz çətin də olsa, Şuşaya doğru irəliləyə biləcəkdilər. "Oktyabrın 11-də gəcə Xırmancığı almaq üçün döyüş əməliyyatına başlamaq əmrini aldıq. Erməni köşfiyyatı hücum edəcəyimizi bildirdi. Ona görə də onlar da bu döyüşə ciddi hazırlaşmışdılar. Çox ağır döyüşlərimiz oldu. Ermənilər bu dö-



yüşdə qadağan olunmuş kaset mərmilərdən istifadə edirdilər. Mərmilərdən bir qədər aralı düşsə də, zərbə dalğası mənə vurdu".

İgid döyüşçü Firudin Quliyev Xırmancığ uğrunda gedən döyüşlərdə xəsarət alsada da, döyüşləri davam etdirib. Firudin deyir ki, Xırmancığ zirvəsi uğrunda gedən döyüşlərdə ermənilər ağır məğlubiyyətə uğradı, zirvəni ələ keçirib orada mövqelərini möhkəmlətdi. Bu döyüş 44 günlük Vətən müharibəsinin tarixində çox mühüm əhəmiyyəti olan bir döyüş oldu. Xırmancığı götürməklə Zəfər yoluna nəzarətə də ələ keçirdik. Eyni zamanda Xocavənd, Füzulinin yolunu da bağladıq.

Xocavəndin təbiəti gözəlliyi, havası, suyu o qədər gözəldir ki, onu sözlə ifadə edə bilmərəm. O yerlərin gözəlliyi də bizə döyüş ruhu verirdi. Sanki torpaq dil açıb bizi döyüşə çağırı, "məni azad et", deyirdi. Torpağın səsinə eşidirdik.

Erməni döyüşçüləri qadın paltarında qaçırdılar

Azərbaycan 44 günlük Vətən müharibəsində həm də dünyaya müharibə mədəniyyətini, müharibə əxlaqını göstərdi. Əsgərlərimiz bir uşağa qıymadı, aman diləyən bir kimsəni öldürmədi. Dinc əhalinin çıxması üçün humanitar dəhliz verdi. Yaşayış məntəqələrini hədəf seçmədi. Firudin Quliyev deyir ki, biz "Fəryad" filmindən dərslər almalıyıq. Hadıru azad edəndə mənə ələ gəlirdi ki, "Fəryad" filminə tamaşa edirsən, o filmin qəhrəmanlarıdır. Ermənilərdən fərqli olaraq, mülki əhalinin çıxması üçün sərəit yaradırdıq. Onlara dəymirdik. Onu da bildirdik ki, mülki əhalinin içində qadın paltarı geyinib qaçan erməni döyüşçüləri də əz deyil.

Firudin söhbət zamanı bildirdi ki, döyüşün tələyini psixoloji durum, ruh və nizam-intizam həll edir. "Ordumuzda da bu üç amil çox yüksək səviyyədə idi. Orada televizora baxmaq imkanımız yox idi. Arxadan gələnlər telefonla bizə Ali Baş Komandanın televiziyası çıxışlarını gətirirdilər. O çıxışlar bizə ruh verirdi. Ən çox narahət olduğumuz müharibənin yarımcıq dayandırılması xəbərini eşitmək idi. Bilirdik ki, dövlətimizə güclü xarici təsirlər var. Amma Müzəffər Ali Baş Komandanın çıxışlarını eşidəndə sona qədər gedəcəyimizə, qələbə çalacağımıza inanırıq. O inam apardırdı bizi qələbəyə...

Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, Firudin Quliyev "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətdə fərəqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olub. "Biz müharibəyə ad-san, orden, medal, xüsusi imtiyaz üçün gətirməmişdik. Torpaqların azad olunması bizim ən böyük mükafatımızdır. Bu gün dövlətimizin şəhid ailələrinə, qazilərə olan qayğıını görəndə çox sevinirəm. Onlara göstərilən qayğıni özümü-zə diqqət kimi qəbul edirəm. Vətənə, anaya qulluq təmənnəsiz olmalıdır. Biz döyüşçülər nə etdiksə, vətənə xatir etdik, - dedi Firudin Quliyev.

Elşən QƏNİYEV, "Azərbaycan"

● Vətən müharibəsi qəhrəmanlarımız

Unudulmayan dostluq

Salyan rayonu 44 günlük Vətən müharibəsində 60 şəhid verib. Onların hər birinin xatirəsi əziz tutulur. Adlarının əbədiləşdirilməsi üçün şəhərdə, rayonun qəsəbə və kəndlərində abidələri ucaldılmış, xatirələrinə bulaqlar tikilmiş, adlarına məktəblər, küçələr verilmişdir.

Bunlarla bərabər, Salyan şəhərinin müxtəlif ünvanlarında şəhidlərin şəkilləri böyüdülməklə xüsusi lövhələrdə yerləşdirilmişdir. Belə ünvanlardan biri X.R.Ulutürk küçəsi 31-dir. Bura şəhərin ən gur yeridir. Hər gün minlərlə adam bu ünvanı keçir. Hər biri də lövhə önündə dayanıb şəhidlərin xatirəsini yad edir, ruhlarına dualar oxuyur. Sözügedən ünvanı yaradılan xatirə lövhəsinin təşəbbüskarı Ceyhun Manafovundur. Onun iş yeri də elə burada yerləşən kommersiya şəbəkəsinədir.

Ceyhunla söhbət edirik. Lövhədə şəklil yerləşdirilən hər bir şəhidin haqqında məlumat verir. Şəklil başda qoyulmuş Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbraylov haqqında isə həcəsiz danışa bilir: "Orta məktəbdə oxuyarkən boks məşqlərinə gərdim. Sübhanla da elə orada tanış olmuşduq, - deyər söhbətimə davam edir, - ucaboylu, cüssəli oğlan idi. Fəndləri yaxşı öyrəndiyi və qolu güclü olduğu üçün hamımızı "döyürdü". Rayon mərkəzindən 7-8 kilometr aralıda yerləşən Mənşil kəndindən gəlirdi. Buna baxmayaraq, heç vaxt məşqlərə gecikməzdi.

Rayon üzrə keçirilən boks yarışlarında həmişə birinci yer tutur, fəxri fərmanlar, diplomlar, hədiyyələr alardı. Orta məktəbi bitirib hərəmiz bir işin dalınca gətdik. Mən indiki İqtisad Universitetinə qəbul olundum. Sübhan isə bir ildən sonra əsgərliyə gətdi. Artıq o vaxt mobil telefonlar çıxmışdı. Bir-birimizlə əlaqə saxlayırdıq. Hərbi xidmətdə olarkən hərbi işi özünə peşə seçməyini, həyatını bərdəşliyə Vətənə xidmətə həsr etməyini, erməniləri torpaqlarımızdan qovub çıxaracağını bildirdirdi".

Sübhan Cəbraylov 1983-cü il oktyabr ayının 23-də Salyan rayonunun Mənşil kəndində kolxozcu ailəsində dünyaya gəzənd. 2001-ci ildə Salyan Hərbi Komissarlığında əsgərliyə yola düşüb. "N" saylı hərbi hissədə xidmət edərkən nümünəvi əsgər kimi komandirləri tərəfindən verilən hər bir tapşırıq vaxtında və keyfiyyətlə yerinə yetirib. Hər vətəndaşın özünü təbliğ etməyə çalışması, idmanı da yaddan çıxarmır. Xüsusi Təyinatlı Qoşun hissəsinin xidmətin tələblərinə cavab vermək üçün çalışır və bu məqsədlə müvafiq kurslara yazılır. Kiçik gizir rütibəsi alır. Əsgəri xidmətinə başa vuraaraq, vətəni qorunması üçün dərindən təlim alır. Xüsusi Təyinatlı Qoşun əlahiddə xidməti fəaliyyətə başlayır. Çox çalışır, kiçik gizir S. Cəbraylova gizir və baş gizir hərbi rütibəsi verilir. Xüsusi Təyinatlıların kəşfiyyatçı kimi üzərində məsuliyyəti çəlişir. Rus və erməni dillərini öyrənir.

18 illik hərbi ömrü yaşayan S. Cəbraylov həm komandirləri, həm də tabeliyində olan əsgərlər arasında böyük hörmət qazanır.

2016-cı il aprelin 1-dən 2-nə keçən gəcə Azərbaycan və Ermənistan hərbi qüvvələri

● Tarix yazan oğullar

Döyüşlərə könüllü gedən igidlərimiz

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Onların sırasında könüllü olaraq döyüşlərə yollanan kəşfiyyatçı-snyapper Namiq Əliyev də var.



arasında cəbhənin Tərtər-Cəbrayıl-Füzuli istiqamətlərində qızğın döyüşlər başlayır. Hər tariximizə qəhrəmanlıq salnaməsi kimi düşən bu döyüş 44 günlük Vətən müharibəsindəki qələbəmizin ilk sınağı idi. Həmin döyüşlərdə S. Cəbraylov da yüksək şücaətli və fərəqlənir. Aprel döyüşlərindən sonra igidlik göstərən zabit və əsgərlərimizlə görüşən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev böyük çavuş S. Cəbraylova hədiyyə olaraq qol saati bağışlayır.

S. Cəbraylov hər sahədə nümünəvi olub. Vətən eşqiylə yanan gənc, sevməyi, sevgiyi qiymət verməyi, onu həmişə qorumağı bacarıb. Hələ orta məktəbdə oxuyarkən qonşularına Salyan şəhərindən Səvdə adlı bir qız gəlib-gedəmiş. Bir kənddən min kəndə aşiq olub bu qıza. Evlənmək vaxtı gələndə fikrini evdəkilərə bildirir. Qızın valideynləri bu işə razılıq vermək istəmirlər. Lakin Sübhanın qətiyyəti, böyük sevgisi bu maneəni aşib keçir. Xidmət etdiyi hərbi hissə Xızı rayonu ərazisində yerləşdiyindən ata-anasının, qardaşlarının köməyi ilə Sumqayıt şəhərində 1 otaqlı mənzil alıb yoldaşını da ora aparır. Aylar, illər bir-birini əvəz edir. Onların 2 övladları dünyaya gəlir. 2008-ci ilin 14 yanvarında doğulan oğluna atasının adını yaşatmaq üçün Rahim adını verir. 2010-cu ilin 28 mayında dünyaya gələn qızına Fidan adını yazdırır.

2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzkar quldur birləşmələri genişmiqyaslı təcavüzkar əməliyyatı həyata keçirərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlara, minaatanlara və artilleriyaya qurğularından intensiv atəşə tuturlar. Ordumuz heç vaxt görünməyən əks-hücum əməliyyatına başlayır. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri S. Cəbraylov əvvəlcə Füzulinin istiqamətində gedən qanlı döyüşlərə atılır. İldırım sürətli hücum keçən ordumuzun hərəmləri nəticəsində 27 sentyabr günü Füzulinin 5 yaşayış məntəqəsi: Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadız, Qaraxanlı və Qaravənd işğaldan azad edilir. Qəhrəmanımızın döyüşçüyü tabor bundan sonra döyüş zonasındakı bir neçə əlverişli mövqeləri ələ keçirir. Müharibə itkisiz olur. S. Cəbraylov bir neçə döyüşü yoldaşı-

ni itirir. Bu isə onun qəzəbini, intiqam hissinə daha da artırır.

Sonrakı mərhələdə S. Cəbraylovun döyüşçüyü 40 nəfərdən ibarət qrup oktyabrın 19-da strateji əhəmiyyətli Laçın dəhlizini ələ keçirmək üçün hücum əməliyyatı aparılır. Öncə Qubadlı rayonu istiqamətində əlverişli mövqeləri tutmaq lazım idi. 7 saat davam edən döyüş zamanı Xüsusi Təyinatlıların 4 nəfər igid döyüşçüsü: baş gizir Sübhan Cəbraylov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olurlar. S. Cəbraylov oktyabr ayının 23-də, doğum günündə Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunur.

Göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Sübhan Cəbraylova Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. S. Cəbraylov 26 iyun 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" ilə bağlı yubiley, 26 iyun 2012-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" ilə bağlı yubiley, 26 iyun 2017-ci ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" ilə bağlı yubiley, 15 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən Müharibəsi Qəhrəmanının dostu Ceyhun atası Bəyler kişi ilə Salyan rayonunun Mənşil kəndinə - Sübhan Cəbraylova ata ocağına baş çəkirik. Həyat davazasının hər iki tərəfindən qəhrəmanın böyüdülmüş, müxtəlif ölümlə şəkililəri, təltif olunduğu mükafatların fotosu diqqətimizi cəlb edir. Bəyler kişi Vətən Müharibəsi Qəhrəmanının anası Ləzifə ana, bacısı Kəməllə xanımın bizi tanış edir. Gənşir bir otaqda qoyulmuş divanda əyləşirik. Otaqda S. Cəbraylovun ömrü və döyüş yolunu əks etdirən çoxlu sayda fotosəkilər, hələ uşaq ikən boks yarışlarında aldığı hədiyyələr, vimpellər, fəxri fərmanlar yer almışdır.

Ləzifə anadan Sübhan haqqında danışmağı xahiş edirik. Gözləri yol çəkir. Xəyalı onu keçmiş aylara, illərə aparır. Titrək səslə dilə gətirir: "Uşaqlıqdan zirəng idi, qəyətli idi, zəhmətkeş idi. Təsərrüfat işlərində bız çox kömək edirdi. Vətəninə hədsiz dərəcədə bağlı idi. Ermənilərin əzəmətinə heç cürə dözmə bilmirdi. Buna görə də hərbiçilərimizə özüni peşə seçdi. Oğul itkisiz olur. Ancaq neyləmək olar?! Təsəllimiz oğur ki, Vətən, torpaq yulunda həyatdan gətdi, şəhid oldu. Sağ olsun dövlətimiz, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev, elimiz-öbamız. Ailəsinə Sumqayıtda yaxşı ev verilib. Yüksək pensiya ilə təmin olublar. Hamımız onunla fəxr edirik".

Bu gün Salyanda Sübhan Cəbraylov küçəsi var. Buradakı peşə liseyi də onun adı daşıyır.

"İgid ölür, adı qalar", - deyiblər. Görünüşü kimi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbraylovun adı Azərbaycanın hər tarixində, eləcə də qədərbilən xalqımızın xatirəsində həmişə yaşayacaqdır.

Seyran CAVADOV, "Azərbaycan"



yaxından maraqları, yardımlar edir, problemlərimizi çözməyə çalışır".

Namiq Əliyev döyüşə gedən zaman övladını yenicə dünyaya gəlmişdi. 11 günlük övladını ailəsinə etibar etmişdi. O, hər şeyi arxada qoyub ana vətəni üçün döyüşmüşdü.

Vətən müharibəsi başlayanda Namiq ön cəbhədə kəşfiyyat taboru ilə birlikdə Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlər zamanı Namiqin bir neçə silahdaşı qəhrəmancasına şəhid olub. Həmsəhbətimiz deyir ki, torpaqlarımızın işğaldan azad edilməsi uşaqlıq arzusu olub: "Ana vətənin qədrini bilməsək, bizi dünyaya gətirən ananın da qədrini bilmərik. Bu mənim şəxsi fikrimdir. Doğma torpağı qorumaq hər bir vətən övladının borcudur. Bu bizim haqq

savaşımdır idi. Valideynlərə söyləmək istərdim ki, öz övladlarını vətənpərvər ruhda böyütsünlər. Uşaqlara orta məktəbdə müharibəyə bağlı dərslər keçilməlidir. Gələcək nəsillərimizin, qazılarımızın qanı bahasına alınmış torpaqlarımızı qoruyalıdır. O torpaqların bız qanı-qansı almışıq".

Anası Maya Əliyeva onun atasız böyüdülməsinə görə müharibəyə getməsinə razılıq verirdi. Lakin Namiq fikrindən daşındırmaq mümkün olmur. Anası deyir: "Əvvəlcə döyüşlərə qatılmasını istəmədim. Çünki onu atasız böyütmüşəm. Lakin fikrindən daşındırmaq bilirdim. Oğlum gedən zaman ona dedim ki, həmişə başımda uca etmişəm. Mərd kim get, mərd kimi də qayıt".

Hər bir insan sevdidiy peşə üzrə çalışmağı arzulayır. Namiq Əliyevin də uşaqlıqdan arzusunu təcili yarıdım məqamında sürücü işləmək olub. O, bu işdə ona dəstək göstərən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova təşəkkürünü bildirir.

Vətən müharibəsindəki şücaətinə görə o, "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olub.

44 günlük Vətən müharibəsinin qalibinin də könüllülər ordusu olduğunu desək, yanlışdır. Bu missiyanı layəqətli şəkildə yerinə yetirənlər içindəndə də şəhid və qazılardır oğullar. Hər birimiz onların açdığı yollarla irəliləməli, könüllü və təmənnəsiz xidmətlərlə ölkəmizə və xalqımıza fayda verməyi bacarmalıyıq.

Elşən YƏHYAYEV, "Azərbaycan"



Müstəqilliyə gedən yolun başlanğıcı

1969-cu il 5 avqust plenumu Heydər Əliyevin siyasi konsepsiyasının təqdimatı kimi qiymətləndirilir

Bəzən bir xalqın, bir dövlətin taleyi bir insanın həyatından keçir. Bir insan böyük və qədim bir xalqın xilaskarı, bir dövlətin qurucusu olur... Adı və əməli ilə xalqın və təmsil olunduğu dövləti dünyaya tanıdın. Dünyanın harasında olmasından asılı olmayaraq, adı çəkiləndə hörmətlə anılır, ehtiram göstərilir... Aqlının, zəkasının nuru ilə qararıqları aydınladı, millətinin yoluna nur çiləyir. İşıqlı fəaliyyəti ilə xalqın dünyanı, bu günü və uğurlu gələcəyi olur. Adı Azərbaycan tarixinə əbədi yazılmış, xalqımızın xilaskar oğlu, müasir dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyev kimi.

Müdrüklər belə hesab edirlər ki, böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. Tanrı ona dəmir iradə, qətiyyət, fenomenal yaddaş vermişdi. Tükənməz enerji ilə xalqımızın yeni və şərəfli tarixini yaradırdı. Missiyası xilaskarlıq idi. Qərribə də olsa, hər dəfə xalqımız və dövlətimiz sınaq qarşısında qalanda Tanrı onu bir xilaskar olaraq göndərirdi...

Birinci hakimiyyəti dönməyə belə olanda, xalqın israrlı tələbi ilə müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gələndə də belə idi. Dövlətimiz çətin sınaq qarşısında, qaradəniz qırğını, vətəndaş müharibəsi ilə üz-üzə idi. Gəldi və xilas etdi...

Ötən əsrin 60-cı illərinin sonu respublikamızda hakimiyyət bəhrəni yaranmışdı. İqtisadiyyat ağır durumda idi, ölkədə işsizlik, tənəzzül hökm sürürdü. İnsanlar ümidsizlik girdabında boğulurdu. Kənd təsərrüfatı sahəsi ağır vəziyyətə düşüb ziyanla işləyirdi. Sənayedən heç danışmaqda çətin deyildi. Belə bir vəziyyətdə 1969-cu il iyulun 14-də Heydər Əliyev növbədənönar plenumda Azərbaycan

yeni nəfəs gətirdi. Bütün baryerləri, qadağaları bir konara qoyub plenumda öz gələcək platformasını açıqladı. 5 avqust plenumunu Heydər Əliyevin siyasi konsepsiyasının təqdimatı da adlandırmaq olar. Ulu Öndər plenumda ortaya qətiyyətli, sət, prinsipal mövqə qoyaraq iki əsas prinsip irəli sürdü: milliləşmə konsepsiyasına uyğunluq və yüksək professionalı! Plenumda geniş nitq söyləyən Heydər Əliyev çox açıq və sət şəkildə respublikada olan mövcud problemlər haqqında danışdı, kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşnalığın hökm sürdüyünü bildirdi. Korrupsiyanın ictimai şüura nüfuz etdiyini və cəmiyyətin həyatında adı bir norma kimi özünü göstərən amilə çevrildiyini vurğuladı. Bu, SSRİ-də ilk dəfə yüksək partiya tribunadından səsələnən, ölkədə rüsvətərlərdən olmasının birbaşa etirafı idi. Bu faktı dilə gətirmək özü böyük cəsarət tələb edirdi. Heydər Əliyev bununla da hakimiyyətinin elə ilk günlərində özünün milli ruhunu, milli düşüncəsini ortalağa qoymaqla əsl lider obrazını təqdim etdi.

5 avqust plenumu Azərbaycan tarixinin yeni dönməsinin başlanğıc tarixinə çevrildi. Qısa zamanda ölkədə milli kadrlar yüksək postlara təyin edildi. Moskvanın, mərkəzin burada "gözü, qulağı" olan ermənilərin yüksək vəzifələrdən təmisizləməsinə start verildi. Ana dilimiz Azərbaycanın yeni qəbul olunmuş konstitusiyasına salınaraq dövlət dili kimi

Elşən QƏNİYEV,
"Azərbaycan"

Yeni qanun investorların ölkəmizə marağını daha da artıracaq

Azərbaycan iqtisadiyyatı öz sürətli inkişafı ilə seçilir. Bir çox ölkələrin iqtisadiyyatı koronavirus pandemiyasından sonra özünü gələ bilmədiyi halda, Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir. Təkcə cari ilin birinci yarısının nəticələrinə görə, ölkə iqtisadiyyatında 6,2 faiz yüksəliş qeydə alınıb.

İqtisadi artım bütün sahələrdə müşahidə edilə bilər ki, bu da ölkənin hərtərəfli inkişafına hədəflənən islahatların sayəsində mümkündür. İlin 6 ayında qeyri-neft iqtisadiyyatında 9,6, ümumi sənaye istehsalında 2,1, qeyri-neft sənayesində 11,5 faiz artım qeydə alınıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 70 faiz, ixracı isə 2 dəfədən çox artıb. O cümlədən qeyri-neft ixracında 25 faizlik artım müşahidə olunub.

İqtisadiyyatın inkişafını təmin edən əsas faktorlardan bir də investisiya qoyuluşunun davamlı olmasıdır. Azərbaycanı inkişaf etdirən mükəmməl qanunvericilik bazası mövcud olub və bu üzündən ölkə iqtisadiyyatına xarici investisiyanın qoyuluşu mütəmadi xarakter daşıyır. Ancaq mələmdür ki, hər bir qanun zamanın tələbinə görə yenilənməlidir. Prezident İlham Əliyev bununla bağlı iyulun 15-də

cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə demişdir: "Burada qeyd olunmuş məsələ də hesab edirik, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün qanunvericilikdə əlavələr edilməldirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqliminə daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz".

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 22-də "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiq etmişdir. Mələmdür ki, dünyadakı siyasi qarşıdurmalar beynəlxalq iqtisadi münasibətlərdə qeyri-müəyyənlik yaradıb. Belə vəziyyətdən on çox narahət olanlar sərmayədarlardır. Çünki siyasi sabitlik yoxdursa, iqtisadiyyatda müəyyən risklərin yaranacağı laibüddür. Bu sərmayədarların gözləmə mövqeyi tutmalarının səbəbi də budur. Dövlət başçısı tərəfindən imzalanan sözügedən qanun isə xarici investorlara risklərdən sığortalanmaq üçün tam zəmanət verir. Üstəlik, yeni qanunla yerli və xarici investorların bərabər hüquqları tanınır, onların qoyduqları sərmayənin qorunması ilə yanaşı, gəlirliliyinə də təminat verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bay-

təsdiq olundu. Respublika iqtisadiyyatı özünün təkamül prosesinə qədəm qoydu. Yeni ali məktəblər və nüfuzlu ittifaq institutlarının filialları yaradıldı. Azərbaycan təhsil sisteminə ciddi dəyişikliklər baş verdi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Texnologiya İnstitutu fəaliyyətə başladı. Eyni zamanda respublikamızda hərbi kadrların hazırlanmasında müstəsna xidməti olan Cəmişid Naxçıvanski adına hərbi məktəb yaradıldı.

Milli kadrların yetişməsi üçün program halında ardıcıl olaraq mühüm işlər həyata keçirildi. Mədəniyyət, ədəbiyyat, incəsənət adamlarına yüksək fəxri adların verilməsi, dövlət tərəfindən mükafatlandırılmasına xüsusi önəm verildi. Respublikanın tikinti sektorunda canlanma başladı. Əhalinin mənzil-kommunal şəraitinin yaxşılaşması istiqamətində inqilabi dəyişikliklər baş verdi. Geridə qalmış, ziyanla işləyən kənd təsərrüfatı sahəsi rentabellə işləyən sahəyə çevrildi. Pambıqçılıq, üzümçülük sahəsində ittifaq miqyasında böyük uğurlar əldə edildi.

Azərbaycanda iri müasir maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, olvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri tikildi.

1980-ci ilin göstəricisinə görə, sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu ildəki illə müqayisədə 2 dəfə artaraq 8,4 milyard rubla çatmışdı. Bu illər ərzində 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi, 12 müəssisədə istehsal gücü nəzərəcar-pacaq dərəcədə artdı, neft maşınqayırması zavodu modernləşdirildi. Azərbaycan sənayə istehsalı 3 dəfə yüksəldi. 1976-cı ildən etibarən respublikamız sənaye istehsalının artım sürətinə görə ittifaq üzvə ön sıralara çıxdı.

Ulu Öndərin gördüyü işlər uzaq, konkret hədəfə, ölkənin gələcək müstəqilliyinə hesablanmışdı. Ölkədə gizli dərməklər, antisovet təbliğatı aparın qrupların olduğu, şair və yazıçıların fəallığını xüsusi xidmət orqanları görməzdən gəlirdi. Ən maraqlısı isə respublikada bir nəfər də olsun dissidentin adı çəkilirdi. Antisovet çıxışlarına görə təqibə, təzyiç məruz qalırdı. Bütün bunların güclü quruluşu müdafiə səddinin arxasında Ulu Öndərin şəxsiyyəti dururdu. Respublika asta-asta həm iqtisadi, həm də siyasi cəhətdən müstəqilliyə doğru irəliləyirdi. Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü bir də onda idi ki, o, bütün bunları sakit və təmkinlə etməyi bacarırdı.

Elşən QƏNİYEV,
"Azərbaycan"

İlahiyyat İnstitutu ilə Yozqat Bozok Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Türkiyənin Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. Aİİ rektoru Aqil Şirinov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirdi. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrinin, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Ali təhsil müəssisəsinin rektoru A.Şirinov Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qarşılıqlı münasibətlərinin mövcudluğuna toxunaraq, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstək üçün Türkiyə xalqına dərin minnətdarlığını bildirdi.

Türkiyənin Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb. Daha sonra iki ali təhsil müəssisəsi arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Protokolu imzalanıb.

Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu Aİİ-nin rektoru Aqil Şirinov və Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ imzalaydılar.



Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.

"Azərbaycan"

270 nəfər 39 yer uğrunda mübarizə aparır

Ali və orta dini ixtisas sahiblərinə məscidlərə, ziyarətgahlara din xadimi təyin olunmaları üçün əlverişli imkan yaradılıb

Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikdən sonra "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi sahəsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilmiş vəzifələri azad edilməsi Qaydası" hazırlanaraq təsdiq edilmişdir.

Bələ ki, qanunvericiliyə edilmiş dəyişikliklə əsasən, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi sahəsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilmiş vəzifələri azad edilməsi Qaydası" hazırlanaraq təsdiq edilmişdir.

Bələ ki, qanunvericiliyə edilmiş dəyişikliklə əsasən, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi sahəsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilmiş vəzifələri azad edilməsi Qaydası" hazırlanaraq təsdiq edilmişdir.

Müsahibə zamanı verilən sualların və cavabların qısa məzmunu, müsahibə komissiyasının üzvlərinin qiymətləri və komissiyanın qərarı protokolda qeyd edilmişdir. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Nəticələrlə müsahibəni keçirdiyi gündən 5 iş günü ərzində komitənin internet saytında yerləşdirilir. Müsahibədən uğurla keçmiş namizəd 30 iş günü ərzində komitə sədrinin əmri ilə islam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunur və bu barədə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilir.

Namizədlərdən 215 nəfəri ali, 55 nəfəri orta ixtisas təhsillidir

Avqust ayının 2-dən müsahibələrə başlanılıb. Biz də jurnalist marağı ilə proseslə tanış olmaq üçün müsahibələrin keçirildiyi Azərbaycan İlahiyyat İnstitutunda olduq.

Yeniliklər barədə qəzetimizə məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayilov bizimlə söhbətində qeyd etdi ki, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi sahəsinə mayın 24-dən iyun ayının 24-nə kimi 39 vakansiya üzrə elan verilib. Onun sözlərinə görə, bu vakansiyalar üzrə 270 namizəd sənədlərini təqdim edib. Namizədlərdən 215 nəfəri dini ali, 55 nəfəri dini orta ixtisas təhsillidir. Gündüz İsmayilov bildirir ki, onlardan 25 nəfəri xaricdə dini təhsil alıb. Qalanları isə Azərbaycanda İlahiyyat üzrə dövlət təhsil müəssisələrində oxuyublar. Sədr



müavini dedi ki, ilk dəfə olaraq İlahiyyat İnstitutunun məzunları da din xadimi olmaq üçün sənədlərini təqdim ediblər. Gün ərzində təxminən 30-35 namizəd müsahibədən keçir. Vakansiyalar "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"na uyğun elan olunur. Həmin qaydalara əsasən, müsahibə komissiyası yaradılıb. Müsahibə komissiyasının 7 üzvü var. Onların hamısı İlahiyyatçılardır.

Komitənin sədri müsahibədə iştirak edənlərin qiymətləndirilmə mexanizmindən də danışdı. Onun sözlərinə görə, namizədlərə komissiya üzvlərinin hər birinin verə biləcəyi maksimum bal 5-dir. Bələliklə, 7 nəfərin verə biləcəyi maksimum bal 35-dir. Keçid balı isə 26-dir. 26 baldan yuxarı toplayanlar müsahibədən uğurla keçmiş sayılırlar.

Yeni qaydalar dini proseslərin müsbətə doğru dəyişməsinə imkan verəcək

Gündüz İsmayilov vurğulayır ki, bir vakansiya yeri üzrə birdən çox şəxs uğurla keçərsə, həmin yerə namizədlərdən ən yüksək bal toplayan din xadimi təyin olunur. Digər namizədlər isə iki il müddətində ehtiyat kadrlar siyahısına salınır. Vakansiya yeri boş qaldığı halda ehtiyatda olan kadrlara həmin yer təklif ediləcək. Kəntüllü şəkildə istəyənlərin təyini təmin ediləcək.

Komitənin sədri dedi ki, şəffaflığı təmin etmək, eyni zamanda dini ali və ya orta ixtisas təhsili olan şəxslərin din xadimi təyin edilməsi üçün bələ bir qaydalar hazırlanıb. Bundan sonra din xadimlərinin təyini olunaacaq şəxslər qanunun tələblərinə uyğun olaraq dini ali və ya orta ixtisas təhsilli olacaqlar. Həmin müsahibə olduq üçün şəffaflıq təmin ediləcək. Digər tərəfdən, zərurət yaranmışda, din xadimlərinin rotasiya qaydasında yerdəyişməsi olacaq. Artıq dini durumdakı proseslərə daha cevik müdaxilə etmək, din xadiminə ehtiyac olan təqdirdə ehtiyat kadrlar siyahısından din xadimi təyin etmək mümkün olacaq. Bu isə dini proseslərin həm müsbətə doğru də-

yişməsi, həm şəffaflığın yaranması, həm də ali və orta ixtisas təhsili olan dini kadrların təyinatına müsbət təsir göstərəcək.

Müsahibə şəffaf və ədalətli şəkildə təşkil ediləcək

Din xadimi olmaq üçün sənədlərini təqdim edən Azərbaycan İlahiyyat İnstitutunun ilk məzunlarından olan Fərid Qasımlı müsahibənin yaxşı keçdiyini vurğuladı. O qeyd edir ki, müsahibə zamanı verilən suallar qanunvericiliklə yanaşı, əsasən, dini bilikləri əhatə edir: "Təfsir, əqaid, fiqh ilə bağlı suallar verildi. Təhsil aldığım 4 il ərzində dini biliklərimə yiyələnmişəm. Suallar da həmin biliklərimə əhatə edirdi. Müsahibə şəffaf və ədalətli şəkildə təşkil edilmişdir".

Bakı İslam Universitetinin məzununu Səbuhi İbrahimli də müsahibənin uğurlu keçdiyini bildirdi: "Müsahibə şəffaf təşkil edilmişdi. Komissiya üzvlərinin verdiyi sualları cavablandırdım. Düşünürəm ki, nəticə uğurlu olacaq və təyinat ala biləcəm".

Ölkəmizdə dini tolerantlıq hökm sürür

Azərbaycanda dini təhdidlərin qarşısını almaq üçün önləyici, qabaqcıl tədbirlər görülür. Bununla yanaşı, dini biliklərin artırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda bu sahədə milli kadrların hazırlanmasına üstünlük verilir. Azərbaycan dünyəvi dövlət olsa da, dindən ayrı deyil. Ölkəmizdə dini tolerantlıq hökm sürür və dininə, əqidəsinə görə heç kim ayrı-seçkililiyə, təzyiqlərə məruz qalmır. Dövlət tərəfindən dini azadlıqlar təmin edilir. Hazırda Azərbaycanda dini sabitlik yüksək səviyyədədir. Bununla da dövlət-din, cəmiyyət-din münasibətləri tənzimlənir, dini etiqad azadlığı qorunur.

Əsmər QARDAŞANOVA,
"Azərbaycan"



"Axı İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi!.."

Azərbaycan Ordusunun "Qisas" əməliyyatı Ermənistanda yenə çaxnaşma yaratdı

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandıqı şanlı qələbədən sonra Ermənistanla Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanatın icrasını əsas şərt kimi irəli sürüb. Eyni zamanda ölkəmiz bu istiqamətdə konkret addımlar atıb və qarşı tərəfə də bəyanatların icrasının vacibliyini dəfələrlə xatırladı. Lakin Ermənistanın buna əməl etməsi avqustun 3-dəki məlum hadisələrə gətirib çıxarıb.

Hadisələrin bu səpkidə inkişafına əsas səbəb 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin, o cümlədən qanunsuz erməni hərbi birliklərinin Azərbaycan ərazilərindən indiyə kimi çıxarılmasındır. Həmin dövrlərin fəaliyyəti, o cümlədən bir əsgərimizin şəhid olması nəticəsində Azərbaycan ordusu "Qisas" cavab əməliyyatına başlayıb və düşməne növbəti hərbi dərslər verir.

"Bizə dedilər ki, əgər təxliyə olunmasaq, 27 sentyabr yenidən təkrarlana bilər"

Sosial şəbəkələrin ermənidilli seqmentini son hadisələr nəticəsində qanunsuz erməni hərbi birliklərinin itkilərinin sayının artması ətrafında müzakirələr zəbt edib. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, son üç gün ərzində məhv edilən ermənilərin sayı rəsmi məlumatda göstəriləndən çoxdur, üstelik, xeyli yaralı da var. Bir sözlə, Azərbaycan Ordusunun son dərəcə ermənilərə böyük bir xof, ümitsizlik yaradıb. Erməni siyasətçilərinin səsləndirdikləri, saytların hazırladığı reportajlardan, sosial mediada paylaşılan statuslardan və yazılan şərhərdən bəzilərini oxucuların diqqətinə çatdırırıq.

"4rd.am" saytı yazır ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki qanunsuz hərbi hissələrdə heyecan sığınalı verilib və "komandanlıq" şəxsi heyəti topla-yaraq onların vaxtından əvvəl ehtiyata buraxılacağını bildirib. Gecə saatlarında onlara avtobus hərbi hissələrə yaxınlaşaraq diqqətli cəlb etmədən hərbiçilərin təxliyəsinə başlayıb. Panikaya düşən "hərbiçilər" ehtiyata buraxıldıqları barədə həttə valideynlərini belə məlumatlandıra bilməyiblər.

Saytın əməkdaşı vaxtından əvvəl ehtiyata buraxılan "əsgərlər" və onların ailə üzvləri ilə əlaqə saxlayıb. Onlar nəşrin

müxbiri ilə söhbətində faktı təsdiqləyiblər və qeyd ediblər ki, proses bir neçə saatın içində bir-birə baş verib: "Bizə dedilər ki, əgər təxliyə olunmasaq, 27 sentyabr yenidən təkrarlana bilər".

Ermənistan parlamentinin deputatı Tigran Abramyan isə deyib ki, Azərbaycan müharibənin bitmədiyini daim xatırladı. O qeyd edib ki, müharibədən sonrakı dövrdə tərəflər yeni sərhədlər formalaşdırır və bu yerlərdə olverişli mövqelər uğrunda gedən bir yarışdır: "Ümumiyyətlə, müharibədən dərhal sonra Azərbaycan tərəfi əsas istiqamətlərdə taktiki-strateji üstünlük əldə etdi. Ancaq elə səhərlər var ki, orada mövqe mübarizəsi hələ davam edir və bu, situasiya dəyişiklikləri ilə müşayiət olunur. Azərbaycan öz mövqə üstünlüklərindən istifadə edir və Ermənistan hakimiyyəti orqanlarına daim xatırladı ki, razılaşmalar yerinə yetirilməyə, hərbi əməliyyatlar ehtimalı yenidən gündəmə gələcək. Çünki rəsmi Bakı müharibənin hələ bitmədiyini vurğulayıb. Odur ki, Ermənistan hakimiyyətinin güzəşt siyasətindən asılı olmayaraq, təzyiqlər davam edəcək".

"Bayraktar səmada, Azərbaycan əsgəri yerdə kabusumuz olub"

Vazgen Şaqinyan adlı biri isə titterdə yazıb: "Qardaşım Arturla "vatsap" vasitəsilə günorta saatlarında danışdım. Tanrıya şükürlər olsun yaxşıdır. Amma mənə dedi ki, Vazgen, dəhşətli atışmalardan sonra qorxu hələ də canımızdadır. Ona quldur dəstələrindən ayrılmamızı vacibliyini dedim. Mənə dedi ki, onlarca erməni gənci belə yaşamaqdan bezib, sülh, rahat yaşayış istəyirlər. Müharibə bizə sərf etməz. Texnikada çox geriyik".

Qərən Avaqyan adlı istifadəçisi titterdə paylaşımı isə daha çox "retweet" olunub: "Dünən bir video yayılmışdı ki, azərbaycanlılar bizim postlarımızı məhv ediblər. Bizim əsgərlərimizin meyitlərini çəkiblər, indi nəyə inanaq, bilmirik. Bayraktar səmada, Azərbaycan əsgəri yerdə kabusumuz olub. Yenə itki, yenə ruh ağrısı və təəssüf. Paşinyan, istefaa!"

"Əmilərim müharibədə öləb, daha insanların ölməsini istəmirəm"

"Odnoklassniki" sosial şəbəkəsində Laçın və Kəlbəcər istiqamətində

baycan Ordusunun "Qisas" əməliyyatı ilə bağlı paylaşılan xəbərə Hayrət Melkonyan adlı istifadəçinin rəyi daha çox böyünmə toplayıb: "Qarabağ müharibəsindən sonra növbəti qorxunu yaşayırıq. Hazırda Laçındayam. Yalanlardan cana doymuşuq. Axı, İlham Əliyev xəbərdarlıq etmişdi. Bir tərəf sakit olmuşduq da. Bir tanışım deyir ki, çox itkilər vermişik. Nə vaxtaca belə davam edəcək? Görsən, Paşinyan rəzilliklərdən utanırımı?!"

Muşeq Kropyan adlı istifadəçi isə "Facebook"da müharibənin yenidən başlanma biləcəyi ilə bağlı paylaşılan xəbərə rəy yazıb: "Mənim əmilərim Qarabağda müharibədə ölüb. Daha insanların ölümünü istəmirəm. Azərbaycan mətbuatından, sosial şəbəkələrdən gördüyümüz qədərli ilə düşmənlər ölkə müharibədən sonra da hərbi səhadə böyük işlər görüblər. Biz nə etmişik? Boş yerə insanların ölümünü".

"Əsgər cənazələri görməkdən bezmişik"

Xoren Sarkisyan adlı İkinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı titterdə çox maraqlı bir statusu ilə diqqət çəkib: "Müharibədə döyüşlərdə sağ qalmamağın möcüzəsi idi. Baş nazirimiz diplomatik sferada İlham Əliyevə uduzur, heç nə demirik. Lakin son itkilərimiz məni ciddi narahat edir. Qarabağda müharibəsiz Ermənistan arzulayıram. Əsgər cənazələri görməkdən bezmişik".

"Odnoklassniki" sosial şəbəkəsində paylaşılan xəbərə Artur Vardanyanın şərhində müzakirələrə səbəb olub: "Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. 15 ildən çoxdur Laçında yaşayırıq. Azərbaycanın hərbi əməliyyatından sonra çox sevindim. Ona görə ki, Qarabağ müharibəsi hamımızda böyük qorxu yaradıb. Bəlkə, mənə söyə-cəksiniz, amma düzünü deməliyəm. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən terrorçuların silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Sülh olsun. Azərbaycan əməliyyatları bir neçə gün də davam etsə, çox böyük acılar yaşayacağıq (dua edən əllər işarəsi).

Necə deyirlər, əlavə şərhə ehtiyac yoxdur...

Elçin CƏFƏROV, "Azərbaycan"

Yayda zəhərlənmələrin sayı niyə artır

Günəş şüası altında qalan qida məhsullarının qəbulu və gigiyena qaydalarına əməl olunmaması ölüme də səbəb ola bilər

Havanın hərərti yüksəldikcə, müəyyən patogen mikrobların da yayılma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmaması səbəbindən baş verir. Qida zəhərlənmələri müxtəlif mikroblar və onların toksinləri tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğuna verən kəskin xəstəlikdir.

Xəstəliyin simptomları keyfiyyətsiz qidanın qəbulundan 1-2, bəzən 6-8 saat sonra özünü büruzə verir. Bu halda zəhərlənmə xəstəsinin ümumi vəziyyəti pisləşir, ürəkbulanma, qusma, qarında spazmlar şəklində ağrı, ishal, təzyiqin düşməsi, nəbzın tezləşməsi və zoifləməsi, hərərtin yüksəlməsi, iştahasızlıq və halsızlıq kimi simptomlar yaşanır.

Əksər hallarda zəhərlənmənin əsas səbəbi kimi insanların sanitariya-gigiyena qaydalarına riayət etməsi göstərilir. Odur ki, alınan meyvə-tərəvəzi yaxşı yumaq, saxlanma şərtlərinə xüsusi diqqət yetirmək lazımdır. Eləcə də dərmanla yetişdirilən meyvələri yumadan soyuducuda saxladıqda onların üzərində ömələ gələn zərərli maddələr digər qidalardan üzünə çökərək mədə-bağırsaq sistemində problemlərə, qida zəhərlənmələrinə səbəb ola bilər. Qarpız, qovun kimi qidalara kəskinləşdirici və zərərli maddələr soyuducuya qoymaq olmaz.

Ötən ay zəhərlənmə ilə bağlı 880 müraciət olub, 7 nəfər həyatını itirib

Ölkəmizdə müxtəlif qida məhsullarından zəhərlənmə halları qeyd olunur. Bu zəhərlənmələrin əsas səbəbi insanların əksər hallarda qəbul etdikləri qidalardan saxlanma şərtlərinə, yararlılıq müddətinə, istehsal tarixinə diqqət etməmələridir.



Bəzən insanlar zəhərləndikləri halda belə sağlamlıqlarına qarşı səhlənkar yanaşır, bəzən isə bunun, ümumiyyətlə, zəhərlənmə deyil, müvəssim xəstəlik olduğunu düşünərək həkimə müraciət etmirlər, evdə müalicəyə üstünlük verirlər. Xüsusən xroniki xəstəliyi olan yaşlı insanlarda zəhərlənmə halı olan kimi dərhal təcili yardım çağırılması vacib olduğu həkimlər tərəfindən vurğulanır.

İyul ayında Klinik Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib. Onlardan 158-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinin isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anafaksiya səbəbindən, 7-si allergik reaksiyadan xəstəxanaya yerləşdirilib.

Zəhərlənmə şəxslərinin 66-si qadın, 72-si kişi, 20-si isə uşaq olub. Həkimlərin söylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.

Zəhərlənmələrə ilk yardım necə göstərilməlidir?

Qida zəhərlənmələrinin simptomlarını və ilk yardım göstərilməsi qaydalarını bilmək insanın sağlamlığını və həyatını xilas edə bilər. Zəhərlənmə zamanı bədəndə daxil olan mikroblar orqanizmə toksin hazırlayırlar. Belə halda ilk növbədə təcili tibbi yardım müraciət olunmalıdır. Bu mümkün olmadıqda tədricən xəstəni mədəsi yuyulmalı, qusma və ishal səbəbindən dehidrasiya əmələ gəldiyindən bol maye qəbulu təmin edilməlidir. Orqanizmin kəskin susuzlaşmasını qarşısını almaq, balans bərpa edilməlidir. Bədənin duz və elektrik itkisini aradan qaldırmaq üçün bir stəkan suya duz və soda qarışdıraraq içirilməsi də tövsiyə olunur.

Zəhərlənmənin ilk günü xəstəyə hər hansı qida vermək məsləhət görülür. Bu həzm sisteminin daha tez bərpasına kömək edir. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur və bu pəhrizə bir neçə gün ərzində riayət edilməlidir.

Ülkər XASPOLADOVA, "Azərbaycan"

Professor Donald Ort Cəlal Əliyev adına Beynəlxalq mükafata layiq görülüb

Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi qiymətli töhfələri nəzərə alaraq, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti (ISPR - International Society on Photosynthesis Research) 2018-ci ildə onun adına mükafat (The Jalal Aliyev Lecture Award) və medal təsis edib. Bu il ISPR Melvin Calvin, Endrü Benson, Robert Hill və Jan Andersson kimi görkəmli alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev adına mükafat üçün də elan verib və müsabiqəyə bir çox nüfuzlu alimlərin namizədliyi təqdim olunub.

Bu barədə AZƏRTAC-a Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan məlumat verilib. Bildirilib ki, ISPR-in təşkilatçılığı ilə iyulun 31-dən avqustun 5-dək Yeni Zelandiyanın Dunedin şəhərində "Fotosintez tədqiqatları: enerji və orzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elmlər" mövzusunda hibrid formata keçirilən 18-ci Beynəlxalq Konqressdə (www.ps2022.nz) geniş müzakirələrdən sonra Cəlal Əliyev adına mükafat fotosintez elminin inkişafında böyük xidmətlərinə görə görkəmli amerikalı alim, ABŞ-ın İllinoys Universitetinin Karl Veze adına Genom Biologiyası İnstitutunun (GBI) professoru Donald Orta verilib. Konqress avqustun 5-də keçiriləcək iclasında professor Donald Ort bu mükafatı alan alim kimi "Alternativ fototənəffüs yolları ilə iqlim istiləşməsinin fotosintetik karbon artımına təsirinin zoifləndirilməsi" mövzusunda elmi məruzə ilə çıxış edəcək.


Qeyd edək ki, professor Donald Riçard Ort İllinoys Universitetinin Bitki Elmləri üzrə Robert Emerson professorudur. Onun elmi tədqiqatları fotosintez prosesini dərinləşdirməyə yönəldilmişdir. Onun elmi tədqiqatları fotosintez prosesini dərinləşdirməyə yönəldilmişdir. Onun elmi tədqiqatları fotosintez prosesini dərinləşdirməyə yönəldilmişdir.

Hazırda iki pandemiya ilə üz-üzəyik. Hər iki infeksiya yayılmaqda, insanları normal sosial həyatından uzaqlaşdırmaqda davam edir. COVID-19-a qarşı vaksinasiya prosesi uğurla həyata keçirilən, əhəlinin əksəriyyəti "bus-tur" doza peyvənd vurulan ölkələrdə epidemioloji vəziyyət stabil olsa da, infeksiyaya yoluxma saylarında əvvəlki aylara nisbətən artım müşahidə edilir.

Xəstəliyə yoluxanların sayının artması isə bəzi ölkələrdə karantin rejiminin sərbəstləşdirilməsinə, müəyyən qapamaların səbəb olub. Səhiyyə təşkilatları insanların təmasları minimuma endirməyə, qapalı yerlərdə maska taxmağa, vaksinasiya prosesində aktiv iştirakı çağırır. Hələ də xəstəliklə mübarizədə ən effektiv yol vaksinasiyaya hesab olunur.

Azərbaycanda peyvəndləmə yüksək səviyyədə olduğu üçün epidemioloji vəziyyət sabitdir. Səhiyyə qurumları tərəfindən vəziyyət nəzarət altında və daim mövcud durum izlənilir, təhlil edilir. Müxtəssislər hesab edirlər ki, artıq koronavirusun növbəti dalğası başlayıb. Son həftələrdə yoluxma sayının kəskin artımını virusun daha yoluxucu növü olan yeni variantları ilə əlaqələndirirlər. Bununla yanaşı, "Omikron" mutasiyalarının yoluxuculuğu yüksək olsa da, öldürücülük qabiliyyətinin təxminən 0,35 faiz təşkil etdiyi bildirilir. Qeyd olunur ki, peyvəndlənmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır.

Hazırkı vəziyyətdə epidemioloqlar qaydaların yumsaldılmasını məqsəduyğun hesab etmirlər. Düşünülür ki, bu hal yeni stamların daha sürətlə yayılmasına səbəb ola bilər.



THE JALAL ALIYEV AWARD WINNER
Don Ort is the Robert Emerson Professor of Plant Biology and Crop Sciences at the University of Illinois. His BS degree is in biology/chemistry from Wake Forest University and he earned his PhD in plant biochemistry from Michigan State University. He served as President of the American Society of Plant Biology, President of the International Society of Photosynthesis Research and as Editor-in-Chief of Plant Physiology. He is an ASPB Kettering Award recipient, ASPB Fellow, AAAS Fellow, ARS Science Hall of Fame, 2016-19 ISI Highly Cited Author and Member of the National Academy of Sciences. He is a Theme Leader in the Institute for Genomic Biology, Director of Research for the DOE Center for Advanced Bioenergy & Bioproducts Innovation and Deputy Director of the Gates Foundation RICE program at the University of Illinois. His laboratory is engaged in three lines of research: i) Redesigning photosynthesis for improved efficiency; ii) Molecular and biochemical basis of environmental interactions with crop plants; iii) Ecological genomics: Interactive effects of CO₂, temperature and drought on plant, plant canopy and plant ecosystem performance.

MITIGATING THE IMPACT OF A WARMING CLIMATE ON PHOTOSYNTHETIC CARBON GAIN WITH AN ALTERNATIVE PHOTORESPIRATORY PATHWAY
Donald R. Ort
Carl R. Woese Institute for Genomic Biology, University of Illinois, Urbana, IL
Agricultural production faces numerous global change-related abiotic stresses, including rising temperatures, which pose a threat to global food production and sustainability. Global temperatures are rising, and higher rates of temperature increase are projected over land areas that encompass the globe's major agricultural regions. In addition to increased growing season temperatures, heat waves are predicted to become more common and severe. Among the physiological processes that underlie crop yield that are susceptible to high temperatures, photosynthetic carbon gain is among the most important where the effects high temperature can interact with other climate change factors. Strategies to adapt photosynthesis to the warming climate and episodes of extreme high temperature will be critical to sustaining productivity much less to increase productivity to meet anticipated increasing agricultural demand. There are numerous points of high temperature sensitivity in photosynthesis that could be targeted including photorespiration. Photorespiration is a very large energetic cost to C3 plants and its rate increases with temperature, increasing the overall energetic cost and lowering net photosynthesis. We have investigated installing more energetically efficient non-native pathways that substitute for the native pathway to mediate the impact of increasing temperature on net carbon gain with promising results.

tinin (ASPB) prezidenti, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyətinin (ISPR) prezidenti və nüfuzlu "Plant Physiology" jurnalının baş redaktoru kimi böyük uğurla fəaliyyət göstərib. O, hazırda "Bitki Biologiyasının İllik İcmalı" (ARBB) jurnalının redaktoru müavini, ABŞ-ın "Milli Elmlər Akademiyasının Əsərləri" (PNAS) jurnalının redaksiya heyətinin üzvüdür. D.Ort 1993-cü ildə ABŞ-ın Kənd Təsərrüfatı Tədqiqatları Xidməti tərəfindən Orta Qərbdə "İlin baş tədqiqatçısı" və 2003-cü ildə isə supermühəssis alim kimi tanınıb. O, ASPB-nin Kettering və Charles

Reid Barnes mükafatlarına, ASPB və AAAS təşkilatlarının elmi təqaüdlərinə layiq görülmüşdür. 2011-2013-cü illərdə Çin Elmlər Akademiyasının fəxri professoru mükafatını alıb. 2015-ci ildə onun adı ABŞ-ın Kənd Təsərrüfatı Tədqiqatları Xidmətinin Elm Şöhrəti Zəhmətkeşinə daxil edilib. 2017-ci ildə professor Donald Ort ABŞ-ın Milli Elmlər Akademiyasının üzvü seçilib. Alim dəfələrlə ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin müxtəlif mükafatlarına layiq görülmüşdür. O, 2016-2019-cu illərdə Elmi İnformasiya İnstitutu tərəfindən ən yüksək istinad edilən müəllif elan olunub.

Professor Donald Ort hazırda ABŞ Genom Biologiyası İnstitutunda Genom ekologiyası və qlobal dəyişikliklər mövzusunda rəhbərdir. Bioenerji və İnnovativ Bioməhsullar Mükəmməllik Mərkəzinin tədqiqatları üzrə direktoru və İllinoys Universitetində Bil Qeyts Fondunun Fotosintezin Effektivliyinin Artırılması proqramının direktoru müavini. Onun rəhbərliyi altında üç istiqamətdə tədqiqat aparılır: 1) Effektivliyin artırılması üçün fotosintezin yenidən dizaynı; 2) Bitkilərlə ətraf mühitin qarşılıqlı əlaqəsinin molekulyar və biokimyəvi əsasları; 3) Ekoloji genomika: CO₂, temperatur və quraqlığın bitkilərə, bitki örtüyünə və bitki ekosisteminin həyat fəaliyyətinə interaktiv təsiri.

Qeyd etmək lazımdır ki, Cəlal Əliyev adına Beynəlxalq mükafat ilk dəfə 2018-ci ildə Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Sheno verilmişdir.

"Omikron"la meymunçığı yavaş irəliləyir

Buna baxmayaraq, Azərbaycanda epidemioloji vəziyyət sabitdir



Azərbaycanda meymunçığı ilə bağlı vəziyyət nəzərdədir

Azərbaycana qonşu ölkələrdə də meymunçığına yoluxma halları var. Türkiyədə virusa yoluxanların sayı artıq 5 nəfərə çatıb.

Bu virusun simptomları dəridə səpkilərin ömələ gəlməsi və temperaturun yüksəlməsi ilə müşahidə olunur. Həkimlər bildirirlər ki, dəridə səpkilər bədən hərərtinin yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpkilərin 95 faizi, əsasən, üzə, 75 faizi isə əlin içi və ayaqların altında yaranır. Bundan başqa, ağrızın selikli qişasında, cinsiyyət üzvlərində, eləcə də gözün buynuz qişasında səpkilər ömələ gəlir.

Virusun inkubasiya dövrü 6-13 gün, bəzən 21 günə qədər ola bilər. İnfeksiyadan qorunmağın yolu qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etməkdir. Həmçinin ictimai yerlərdə dezinfeksiyaedici məhlullardan istifadə tövsiyə olunur.

Azərbaycanda hələ ki, meymunçığına yoluxma faktı qeyd alınmayıb. Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Virusun diaqnostikası üçün lazımi testlər respublikamızda götürülüb. Şübhəli hallar qeyd alınmaq təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalar Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası həyata keçirilir.

Əhalinin iki pandemiya ilə mübarizədə diqqət etməli olduğu - maska taxmaq, sosial məsafə gözləmək və sanitariya qaydalarına riayət etməkdir.

Əsmər QARDAŞANOVA, "Azərbaycan"



III Yay Düşərgəsinin ilk günü: Azərbaycan dili təlimi, panel iclaslar, Şuşa turu...



Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin ilk günü səhər idmanı ilə başlayıb.

Yoqa üzrə ixtisaslaşmış təlimçi Ruqiyə Əşrəfilin apardığı dərslər gənclərimizə Şuşadakı ilk səhəri gözəl əhvali-ruhiyyə ilə açmağa kömək edib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, sonra Avropa Şurasının Gənclər Departamentinin Təlimçilər Şöbəsinin baş təlimçisi Pərvanə Məmmədova düşərgə iştirakçılarının günün proqramı barədə məlumatlandırılıb.

Proqrama əsasən, düşərgə iştirakçılarında Azərbaycan dili təlimi təşkil edilib. Təlimi Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Səbinə Əliyeva keçib. Təqdirəlayiqdir ki, düşərgə iştirakçıları, xüsusilə də xaricdə doğulub böyüyən gənclər arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbaycan dili təliminə qatılıb. İlk dərslər gənclərimizə Azərbaycan dilində yaşadıqları ölkə, təhsilləri, iş təcrübələri, nailiyyətləri və diaspor fəaliyyətləri barədə məlumat verilib. Gənclərimizin doğma dilimizdə çıxışları maraqla qarşılanıb.

Proqram "Azərbaycan diasporu və dövlət gənclər siyasəti" və "Dövlət Qurumları ilə ictimai əlaqələrin qurulması" mövzularında panellərlə davam edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluqları ilə aparılan panel iclaslarında Azərbaycan dövlətinin diaspor və gənclərlə iş sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib, diaspor gəncləri

arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbaycan dili təliminə qatılıb. İlk dərslər gənclərimizə Azərbaycan dilində yaşadıqları ölkə, təhsilləri, iş təcrübələri, nailiyyətləri və diaspor fəaliyyətləri barədə məlumat verilib. Gənclərimizin doğma dilimizdə çıxışları maraqla qarşılanıb.

Panellər gənclərlə interaktiv sual-cavab formatında aparılıb.

Düşərgə gənclərinin ilk günü Şuşa turu və öyləncəli proqramla başa çatıb. İsa bulduğundan yaşadığı ölkələrə su payı götürən gənclərimiz Şuşanın bütün tarixi məkanlarında "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.

"Neftçi" dən əzmkar qələbə

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi
İlk oyun
"Neftçi" (Azərbaycan) -
"Rapid" (Avstriya) - 2:1
Qollar: Ataa Caber, 44, Kənni Sayef, 60,
Qvido Burqştaller, 90+5

"Neftçi" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib. Komandamız 3-cü təsnifat mərhələsinin ilk matçında Avstriya "Rapid"i ilə üz-üzə gəlib. Ötən həftə evdə Kipr "Aris"ini 3 cavabsız qolla darmadağın edən "Neftçi" bu dəfə də doğma azarkeşlərini qələbə ilə sevindirib.

Xorvatiyalı FIFA referesi Dario Belin idarə etdiyi oyunun hər hissəsində bir qol vuran paytaxt təmsilçisi yalnız son saniyələrdə qapısında qol görürək 2:1 hesabı qələbə ilə kifayətlənib.

Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra Vyanada keçiriləcək.

Baş məşqçi Laurentiu Regekampfin komandası səfərə üstünlüklə yollanacaq.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Elçin CƏFƏROV,
"Azərbaycan"



Baş Prokurorluq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında qanunun tələblərini pozan şəxslərə xəbərdarlıq edib

Müxtəlif dini etiqadların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və toleranlıq baxımından dünyaya göstərdiyi nümunədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təəssüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, bu zəmində fərdlərin dünyagörüşünə görə ləyaqətinin alqaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquq-

larına qəsd etmə hallarına rast gəlinir.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Ağsəyon rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünyagörüşünə və öqiddəyə malik olan şəxslər barəsində koskin və Azərbaycan cəmiyyətinə mövcud de-

yərli baxımından təhqirəməz ifadələr işlədib. Bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadiqlı, Nəzər Daşqın və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakterli daşınan, hələ də şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Bununla da "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında qanunun 13-2.2.3-cü və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub.

Qeyd olunanlar nəzərə alaraq, həmin şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsinə vaxtın-

da dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.

Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görülməyəcəyi bildirilir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmiləri üçün ehtiyat hissələrin satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 9 avqust 2022-ci il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, M.Useynov küç., 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.

Tender komissiyası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzə qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Gəncə, Xaçmaz, Qazax, Qax şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzə qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Gəncə, Xaçmaz, Qazax, Qax şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 18 avqust 2022-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 19 avqust 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5033)

Müsabiqə komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzə qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Gəncə, Xaçmaz, Qazax, Qax şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 18 avqust 2022-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 19 avqust 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5033)

Müsabiqə komissiyası

Baba Rzaev və "Azərənəji" ASC-nin Kollektivi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

MAİS HÜSEYNZADƏNİN
vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in Kollektivi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

MAİS HÜSEYNZADƏNİN
vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədat Quliyev və nazirliyin Kollektivi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

MAİS HÜSEYNZADƏNİN
vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və Kollektivi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

MAİS HÜSEYNZADƏNİN
vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 17.06.2022-ci il tarixdə elan verilmiş "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işləri"nin satın alınması məqsədilə açıq tender prosedurunun qiymət təkliflərinin açılışı 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixinə uzadılmışdır. Açıq tenderin tender təklifi və tender təklifinin bank təminatını 8 avqust 2022-ci il 17:00 kimi qəbul olunur. Zərflərin açılışı 9 avqust 2022-ci il saat 15:00-da Bakı şəhəri, Y.Bakuvü küçəsi,18 ünvanında, Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin akt zalında keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Z.Quliyev (012) 465-73-48 (daxili: 134).

Tender komissiyası

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 6065
Sifariş 2142
Qiyməti 40 qəpik